



Azərbaycan Orta Dəhliz layihəsini reallaşdırmaq üçün əlindən gələni edəcək

İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin Ermənistanla deyil, Rusiya ilə aparıldığını bəyan etdi



Prezident İlham Əliyev "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda iştirak edib

Noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

ADA Universitetinin rektoru **Hafiz PAŞAYEV** konfransı açıq elan edərək dedi:

- Zati-aliləri, Prezident İlham Əliyev. Beynəlxalq konfransın hörmətli iştirakçıları.

Artıq üçüncü dəfədir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə bizə şərafət verdiyi birgə beynəlxalq konfrans təşkil edirlər. Bu konfransda regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirilir. Bu zaldan səsləndirilən mesajlar global analitiklər və tədqiqatçılar, habelə

dünyaşöhrətli jurnallar və nəşrlər üçün dəyərli fikirlərdir.

Biz bu gün qiymətli vaxtını bizə ayırdığına görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bu dəfə biz əsas diqqəti bu gün region üçün çox önəmli və vaxtı yetişmiş məsələ olan Orta Dəhliz məsələsinə yönəltməyə qərar verdik. Azərbaycanın geostrategiyə yerləşməsi həmişə - qədim İpək yolu vaxtından Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq müvəffəqiyyətlə enerji dəhlizlərinin yaratdığı müasir dövrümüzdə qədr özüne diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün asan deyildi. Çünki regionun üzvləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin söylərinə, bu söylərin haradan daxil olmasına baxmayaraq, müqavimət göstərmişdir.

Diqqətinizə çatdırmaq istəyirəm ki, 2010-cu ildə ADA Universiteti Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz institutları ilə birlikdə Azərbaycanı

və Xəzər regionunu qitənin nəqliyyat qovşağına necə çevirmək üçün tədqiqatı nəşr etmişdir. Prezident İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxış və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə vermişdi. Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradıb. Biz bu gün və sabah keçirilən müzakirələrin regional nəqliyyat və bağlılıq gündəliyini daha da irəli aparacağına, regiona daha dayanıqlı sülh gətirəcəyinə ciddi surətdə inanırıq. İcazə verin, bu müzakirələrdə iştirak ediyinə görə bütün beynəlxalq ekspertlərə təşəkkürümü bildirim.

İndi isə dəyərli vaxtını bizə ayırdığına görə Prezident Əliyevə dərin təşəkkürümü bildirərək, sözü Zati-alilərinə verirəm. Buyurun, cənab Prezident.

Dövlətimizin başçısı konfransda çıxış etdi.

Bu il Azərbaycanda ÜDM istehsalı rekord həddə çatacaq

Prezident İlham ƏLİYEV: "Bizə mütəqə güclü iqtisadiyyat bundan sonra da lazım olacaq"

Zəngin neft-qaz yataqları olan ölkələr var ki, yoxsulluq şəraitində yaşayırlar. Sərvətləri onlara fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc deməkdir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük oynayır. Prezidentin dediyi kimi: "Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda öldürülmüş gələcəyə ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü..."

15

Kimin kim olduğu iqtisadi münasibətlərdən də bilinir

Azərbaycanla Serbiya arasında qarşılıqlı etimada və səmimi dostluğa söykənən iqtisadi əlaqələr qurulur

15

Azərbaycan vasitəsilə...

ABŞ Qazaxıstan neftinin daşınması ilə bağlı yeni variant təklif edir

11

KTMT İrəvanın avantüralarını boykot edir

Azərbaycan Ermənistan istisna olmaqla, bu təşkilatın digər üzv dövlətləri ilə yaxın dost və etibarlı tərəfdaşdır

10

Makron cinayətdə ittiham edilir

Fransada prezidentin qanunsuz maliyyə kampaniyası araşdırılır

16

Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin komandanlığına çağırış etdi: Yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə edin

7

■ Mənim ədalətə inamım yalnız biz müharibədə qalib gələndən sonra yarandı. Mən yenidən ədalətə inanmağa başladım.

■ Mən gecə rahat yatıram və oyaq qalmıram. Möhtəşəm Qələbdən sonra gecəni yatmaq üçün istifadə etməməyin səbəbi yoxdur.

■ Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb. Biz həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynamışıq. Biz bunu borcumuzun bir hissəsi hesab edirik.

■ Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var.

■ Biz Avropa İttifaqını çox mühüm tərəfdaşımız hesab edirik. Biz yeni razılaşma üzrə məsləhətləşmələrin son mərhələsindəyik.

■ Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışıq fikrində deyilik.

■ Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdırın biz yox, özləri oldu.

■ Dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm.

■ Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr.

■ İndi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik.

■ Biz də onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etmişdik. Biz onlara deyirik ki, onlardan qorxmuruq.

■ Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.

■ İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər?

■ Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik.

■ Biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik.



Azərbaycan Orta Dəhliz layihəsini reallaşdırmaq üçün əlindən gələni edəcək

İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin Ermənistanla deyil, Rusiya ilə aparıldığını bəyan etdi

Əvvəlki 2-ci sahə.

Yeri gəlmişkən, Rusiya rəsmiləri ilə son təmasların zamanı biz Zəngəzur dəhlizini müzakirə etdik. Düşünürəm ki, Ermənistan bu layihəni öngəlmək iqtidarında olacaq. İrana gəlincə, yenə də düşünürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Beləliklə, əgər biz bütün iştirakçılarla söhməni əməkdaşlıq və qarşılıqlı faydalı yanaşma platforması qurmağa nail olacaq, bu, işə yarayacaq. Əgər olmasa, ola bilsin ki, bu, qismən işləyəcək. Beləliklə, bu, əlbəttə ki, bizim tərəflərlə qarşılıqlı əlaqələrimizdən asılı olacaq. Lakin yenə də Azərbaycan bu layihənin coğrafi mərkəzi olaraq artıq qeyd etdiyim kimi, tam infrastruktur malik ölkə və müxtəlif beynəlxalq iştirakçılarla yaxşı əlaqələri olan ölkə olaraq bu məsuliyyəti başa düşür. Biz bu layihəni irəli aparmaq üçün əlimizdən gələni edəcəyik.

Avropa Parlamentinin sabiq üzvü və Avropa Parlamentinin Azərbaycanla əlaqələr üzrə nümayəndə heyətinin sədri **Socced KƏRİM:**

- *Cənab Prezident, çox sağ olun. İcazə verin, bizə vaxt ayırdığınızna görə bir daha təşəkkür edim. Mübahisə, bu dialoq Azərbaycanla əlaqərlə məşğul olan hamı üçün olduqca faydalıdır. İcazə verin, ilk növbədə, Sizi Tal-Əvivdə səfirləyərək qərarı münasibətilə təbrik edim. Qəbul etdiyiniz qərarı dəstəkləyən ölkənin, Böyük Britaniyanın Müəvəzəkar Partiyasının üzvü olaraq bunu alqışlayıram. Cənab Prezident, torpaqlar azad edildəndən sonra proseslər, eynilə Sizin dediyiniz kimi gədir, görünür ki, təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün belə gədir. Mənim daha çox məlumat əldə etməyə istədiyim məsələ rəqəmsal kommunikasiya idi, bunun Sizin ümumi planlarınızda necə əks olunması ilə bağlıdır, təkcə Azərbaycan, azad edilmiş ərazilər üçün deyil, həm də Cənubi Qafqaz üçün. Biz global səviyyədə məlumatların qorunması sahəsində 3 əsas fərqli vərəsiyə görürük - ABŞ modeli, Avropa modeli və Çin modeli. Siz məlumatların qorunmasında Azərbaycanın yerini necə görürsünüz? Təşəkkür edirik.*

Prezident İlham ƏLİYEV: Təşəkkür edirik. İsraildə səfirlik ofisi açmaq qərarı bizim milli maraqlarımıza əsasən verilmis bir qərardır. İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir. Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir. Bu qərarı dəstəkləyən böyük təşəkkür edirik, çünki aydın başa düşülmüş kimi, bu, regionda heç də bütün ölkələri sevindirmir. Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu edirik.

Rəqəmsal kommunikasiya məsələsinə gəlincə, bəli, biz müasir dünyanın trendlərini başa düşürük. Yeri gəlmişkən, biz keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyimizin adı dəyişdirib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qoymağı qərara alanda, bu, reallığı əks etdirirdi. Çünki indi bu, inkişaf və təhlükəsizliyin ən mühüm elementlərindən biridir. Bizim hansı modeli seçdiyimizi demək ola bilsin ki, mənim üçün çətin olar. Düşünürəm ki, ekspertlər və mütəxəssislər mənə bununla bağlı məsləhətlərini verəcəklər, çünki mən bu sahə üzrə mütəxəssis deyiləm. Lakin biz yenə də qabaqcıl təcrübəyə, qabaqcıl texnologiyaya və ən yaxşı qorunmaya əsaslanaraq seçim edəcəyik. Biz kibernetikliklə sülhü məşğul olmalıyıq, çünki görürük ki, gələcəkdə daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır. Ona görə də, sözsüz ki, biz bu məsələ ilə ciddi şəkildə məşğul olacağıq.

Azad edilmiş ərazilərlə bağlı sizin fikirlərinizə gəldikdə isə, demək istərdim ki, biz azad edilmiş ərazilərdən son texnologiyalardan istifadə edirik. İki il əvvəl, müharibə bitəndən dərhal sonra mən "Qarabağı yenidən quracağıq və yenidən qururuq. Aqalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağı yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik. Ona görə də, bəlkə də artıq indi davamlı olaraq texnologiyaya, eləcə də inzibati idarəçiliyə keçəcəyik. Çünki azad edilmiş ərazilərdə bizim ölkənin digər yerlərindən fərqli inzibati strukturlarımız var. Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub. Beləliklə, biz texnologiyaya keçməyi istəyirik. Ona görə də biz rəqəmsal inkişafa çox diqqət və əzmlə yanaşacağıq, xalqımıza uyğun olan ən yaxşı seçimi edəcəyik.

Misirin Əl-Hevar Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru **Ahmed TAHER:**

- *Zatı-ətiləri, bu görüşdə iştirak etdiyinizə görə çox sağ olun. Siz Əlcəzirədə Ərəb Liqası Dövlətlərinin görüşünə qatıldınız. Biz Sizin çıxışınızı mənə qısa şəkildə dinlədik. Siz Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlərin dərin olduğunu qeyd etdiniz. Sualım belədir: Azərbaycan ilə ərəb ölkələri, xüsusən də Misir arasında əlaqələrin gələcəyini, ümumiyyətlə, necə görürsünüz? Təşəkkür edirik.*

Prezident İlham ƏLİYEV: Ərəb Liqası Sammitində iştirak etməyə dəvət olunmağın mənim üçün böyük şərəf oldu. Mən bunu dostluq və hörmət nümunəsi kimi qəbul edirik. Bu ilin əvvəlində mən Ərəb Liqasının Baş katibi cənab Əbul Qeyti qəbul etdim və biz gələcək əməkdaşlığımızı müzakirə etdik. Hazırda biz, həmçinin müzakirə aparırıq və ola bilsin ki, Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması ideyasını həyata keçirək. Biz bütün lazımı şəraiti yaratmağı öz üzərimizə götürməyə və prosese dəstək verməyə hazırıq, çünki bu, əməkdaşlığımızın mahiyyətini əks etdirəcək.

Biz Ərəb Liqasının üzv dövlətlərinə Qoşulma Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanı verdiyi davamlı dəstəyə görə minnətdarıq. İşğal dövründə işğaldan azad edilən zamanı bizə dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul edilmişdir. Beləliklə, biz bunu həmin dəstəyin bariz nümunəsi kimi görürük. Biz, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi üzərində fəal surətdə çalışırıq. Biz burada bir sıra beynəlxalq tədbirləri təşkil etmişik. Pandemiya vaxtı biz 80-dən çox ölkəyə, o cümlədən Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə maliyyəyə yardım və humanitar dəstək göstərmişik.

Bilirik ki, potensial böyükdür. Lakin biz iqtisadi əməkdaşlığın əsas sahələrini müəyyən etməliyik. Çünki siyasi əlaqələrə gəldikdə, hər bir şey aydındır. Biz dostuq. Mənim Zirvə Görüşündə iştirakım bunu bir daha əks etdirir. Lakin ticari və iqtisadi sahələrdə fəaliyyətimiz, əlbəttə ki, bizi qane edə bilməz.

Misirli münasibətlərə gəldikdə, bunun yaxşı tarixi var. Azərbaycanın müstəqilliyinin ilk illərindən biz siyasət, iqtisadiyyat, ticarət və turizm kimi müxtəlif sahələrdə fəal şəkildə əlaqə saxlayırıq. Mən Misirdə rəsmi səfərdə olmuşam. Həmçinin Misir Prezidenti bir neçə il əvvəl Azərbaycanda rəsmi səfərdə olub. Bir sözlə, əməkdaşlığımızın bu formatı da var. Fikrimcə, həmin iş birliyinin potensialı həqiqətən çox böyükdür. Sağ olun.

Şotlandiyadan olan enerji təhlükəsizliyi üzrə ekspert **Con ROBERTS:**

- *Mənim sualım Mətyu Brayzonun verdiyi sualın davamıdır. "Azəri-Çırağ-Günəşli" dərin dəniz qaz yataqlarının işlənilməsi və "Şahdəniz" də hasilatın artırılması ilə bağlı BP ilə danışıqlarınız nə dərəcədə irəliləyib? Mən bəlkə də, artıq tamah göstərərək, Sizə bir sual da verim: Sizi gəcə yatamağa qoyunmazdınız?*

Prezident İlham ƏLİYEV: Mən gecə rahat yatıram və oyaq qalmıram. Yox, həqiqətən belədir. Elədir ki, var. Gecə oyanmaq üçün mənə səbəb yoxdur. Xüsusən də indi, belə bir dinc şəraitdə. Çünki Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb. Eskalasiya riski yoxdur, çünki ola bilsin, siz eşitmisiniz ki, işğal zamanı Ermənistanın yüksək rütbəli rəsmiləri bizi "yeni ərazilər üzərində yeni müharibə" ilə hədələyirdilər. Bu, hazırda cənab Paşinyanın həbs etdiyi Ermənistanın keçmiş müdafiə nazirinin kəlamıdır. Lakin həmin sözlər Azərbaycana açıq təhdid idi. Başqa çox yoxxosna şərhlər də səsləndirildi ki, əgər müharibə başlasa, erməni tankları Bakının küçələrində olacaqlar. Əslində, bu loğva şərhlər reallığa çevrildi. Erməni tankları Reallığı küçələrinə gəlib çıxa bildi, amma hərbi parad üçün gətirildilər. İndi isə onlar Hərbi Qənimətlər Parkındadır.

Beləliklə, bu cür məhəşəm Qələbədən sonra, gecəni yatmaq üçün istifadə etməyinin səbəbi yoxdur. BP ilə planlarımız gəldikdə, əlbəttə ki, biz əməkdaşlığımızı davam etdiririk. BP Azərbaycanda strateji sərmayədar və bildiyiniz kimi, "Azəri-Çırağ-Günəşli"nin və "Şahdəniz" in əməliyyatçısidir. Şirkətin öz fəaliyyətini genişləndirmək planları var. "Azəri-Çırağ-Günəşli" dərin dəniz qaz yatağının işlənilməsi layihələri hazırda heç zaman olmadıq qədər daha da zəruridir. Bilirəm ki, BP ilə SOCAR arasında həmin layihə üzərində danışıqlar çox uğurla gədir. Əvvəlki dövrlərdə SOCAR-ın rəhbərliyi ilə Azərbaycan hökumətinin rəsmiləri arasında qeyri-münasib ünsiyyət səbəbindən müəyyən yubanmalar olub. Hazırda isə hər şey aydındır. Bazarda qaza ehtiyac var. Nəhəng potensialdan istifadə etmək vaxtı yetişib, çünki "Azəri-Çırağ-Günəşli" dərin dəniz qaz yatağında hasil ediləcək qaz ayrıca böyük qaz yatağının nəzərdə tutulmuş, həmçinin enerji şirkətlərinin "yaşıl enerji"yə keçməyə iştirakı barədə bilirsiniz. BP, həmçinin bu prosese rəhbərlik edir. Onların azad olunmuş Cəbrayılda günəş enerjisi stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. Bu, onların növbəti Azərbaycanca bərpəolunan enerji mənbələrini maraqlandıran aparıcı beynəlxalq şirkətlərin öndüdə gətirdiyini göstərir, o cümlədən azad olunan ərazilərdə iqtisadiyyatın üçün xüsusi mənə daşıyır. Buna görə biz çox minnətdarıq ki, 230 meqavatt gücünə enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq.

Bizim Qarabağ və Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiqlik təhliliyi aparılıb. Beləliklə, günəş və külək enerjisinin minimal potensialı 9200 meqavatt təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavattır. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə 30-dən artıq orta və kiçik həcmli su elektrik stansiyaları tikilməlidir. Onların 5-i artıq istismara verilib. Bu, həqiqətən böyük potensialdır. Əvvəlcə söylədiyim kimi, biz bərpaolunan enerji mənbələrindən da-

ha çox enerji istehsal etsək, daha çox qazı beynəlxalq bazarlara yönəldə bilərik. Bu halda hər tərəf uduşlu vəziyyətdədir. Əminəm, digər əsas enerji şirkətləri də diqqətinizi Xəzər dənizinin potensialına yönəldəcəklər, çünki belə qənaətdə gəlmişik ki, Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir. Əlbəttə, enerji şirkətləri BP kimi addım atacaqlar və nəhəng külək potensialına malik Kolbəcərə, Laçına və bəlkə də Ələməndən on günəşli yerli olan Cəbrayıl nəzər salacaqlar.

Türkiyənin Yaxın Şərqi Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru **Ahmet UYSAL:**

- *Sağ olun, cənab Prezident. Özümlə sizin qeyd etdiyiniz, Azərbaycanı tam aydın şəkildə enerji, təhlükəsizlik sahəsində, eləcə də Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrikaya, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyirəm. Əvvəlcə Türkdil D*

Azərbaycan Orta Dəhliz layihəsini reallaşdırmaq üçün əlindən gələni edəcək

İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin Ermənistanla deyil, Rusiya ilə aparıldığını bəyan etdi



Əvvəlki 5-ci sahə.

Biz uğur qazanmaq üçün hər şeyi lazımi qaydada həyata keçiririk.

Əlbəttə, əgər beynəlxalq hüquqi təsisatların qərarları siyasiləşdirilməyə, həmin qurumlar müəyyən erməni və avropalı havadarların hər hansı təzyiqinə məruz qalması, o zaman, əlbəttə ki, işi udacağımıza böyük şans var. Həmçinin dağıdılmış bütün səhər və kəndlərdə rəsmiləşdirilmiş təfərrüat artıq monitorinq aparılıb. Biz hər binanın pasportunu hazırlamışıq. Ermənilərin törətdikləri artıq göz qabağındadır və sonadlaşdırılıb. Bütün bunlardan hüquqi prosedurlarda tərəfimizdən istifadə ediləcəkdir. Biz onların nə qədər çəkişməyini bilirik. Biz bunları əsasən ictimaiyyətdə təqdim etmədən edirik. Söhbət hazırda aparılan təfərrüatlı işlərdən gedir. Əminəm ki, əgər ədalət zərər çalsın, biz təvəzülkarlıq işğal zamanı törətdiklərinə görə cəzalandıracağıq.

Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun prezidenti **Ekaterine METREVELİ**:

- Cənab Prezident, vaxt ayırdığınıza və bizimlə fikirlərinizi bölüşdüyünüza görə təşəkkür edirəm. Gürcü olaraq, ilk növbədə, mən bu yaxınlarda Gürcüstanla səfər etdiyinizə görə minnətdaram. Ekspertlər Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın yüksək dəyərləndirirlər. Biz özümüzi təbii müttəfiq hesab edirik. Bunun əsaslarını Azərbaycanın və Gürcüstanın mərhum prezidentləri qoyublar. Biz bu əməkdaşlığın daha da inkişafını səmimiyyətlə arzulayırıq. Mən, həmçinin arazilərimizin işğalı səbəbindən Gürcüstanın 3+3 formatında iştirak etməməsinin Azərbaycanla təfərrüatlı anlaşılmasını da yüksək dəyərləndirirəm. Rusiyanın Ukraynaya müdaxiləsi, İrənin əcəb davranışının səbəbləri həmin formata əngəl kimi götürülə bilər. Yəni, bu, təkə Gürcüstanla bağlı deyil. Bununla belə, mən Sizin diqqətinizi Praqada "Avropa siyasət birliyi" Zirvə Toplantısı zamanı irəli sürdüyünüz çox mühüm təşəbbüsü - regionda sülhün və təhlükəsizliyin

təmin edilməsi üçün Ermənistan, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq platformasının zəruriliyini müzakirəsinə yönəltmək istəyirəm. Anlayıram ki, dekabrın 7-si üçün nəzərdə tutulan görüşə Ermənistanın şərt qoyması hadisəsindən sonra bu cür vəsitə hələ ki, uzaq görünür. Yəni, bu cür əməkdaşlıq formatı ilə bağlı Sizin fikirlərinizi və mövqeyinizi bilmək mənim üçün maraqlı olardı. Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun. Gürcüstanla münasibətlərimiz bizim üçün və gürcü dostlarımız üçün strateji əhəmiyyət kəsb edir. Mənim Gürcüstanla səfərim, həmçinin əlaqələrimizin və bütün hallarda birgə olmağımızın zəruriliyini təzahürü idi. Həmzəlik, qarşılıqlı dəstək və əlbəttə, enerji nəqli layihələri və Gürcüstanın Baş naziri ilə müzakirə etdiyim bəzi yeni ideyalar var. Enerji və daşıma layihələri sahəsində yeni imkanlar nəzərə alaraq, çox yaxşı nəticələr var. Biz hazırda çox fəal işləyirik. Bəlkə də o qədər də açıq olmasa, lakin fəal çalışırıq ki, karbohidrogenlərin və yüklərin yeni həcmli üçün hazır olaq.

Eyni zamanda, Siz də düzgün qeyd etdiyiniz kimi, hətta əməkdaşlıq olmasa belə, Azərbaycan da heç olmasa üç Cənubi Qafqaz ölkəsi arasında məsləhətləşmələr formatı ideyasına dəstək vermişdir. Hesab edirik ki, bu təbiidir, çünki biz eyni bölgədə yerləşirik.

Gürcüstan bizim strateji tərəfdaşımızdır. Eyni zamanda, Gürcüstan və Ermənistan arasında münasibətlər də yaxşıdır. Ona görə mən bunun təbii olduğunu düşünürəm. Amma əfsuslar olsun ki, Ermənistan tərəfi buna çox müqavimət göstərir. Biz bunun səbəbini başa düşə bilmirik, lakin güman edə bilərik ki, onlar yəqin bəzi sponzorlarını məyus etmək istəyirlər. Lakin istənilən halda, Ermənistan Gürcüstan, Azərbaycan və Ermənistan xarici işləri nazirlərinin görüşünün Gürcüstanda keçiriləcəyinə razı olduqda, biz kiçik fürsəti ölməyə keçirə bilərik. Yəni, bizə o bəzi gürcü ev sahiblərinə onların qorub-davranışını başa düşmək çətin

idi. Onlar deyirdilər ki, görüşlər ancaq ikitərəfli olmalıdır. Gürcüstan nümayəndəsi iştirak etməməlidir. Biz bunu başa düşə bilmirik. Gürcüstan səfərim zamanı Baş nazir Qaribaşvili ilə bu ölkədə üçtərəfli sammitin keçirilməsi perspektivlərini müzakirə etdim. Ermənistan hazır olarsa, biz bu sammitin vaxtında keçiriləcəyini düşünürük.

Çünki ilk növbədə, onlar həqiqətən də sülh istəyirlərmi? Sual budur. Çünki bu olmasa, heç bir şeyin mənası yoxdur. Əgər onlar həqiqətən də sülh istəyirlər, bu formatdan çəkinməməlidirlər. Çünki kommunikasiya, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət - bütün bunlara nail olmaq olar. Düşünürəm ki, Ermənistan işğalın bəzi fəsadlarından biri odur ki, bizim torpaqlarımızda baş verənlərə yanaşı, Cənubi Qafqaz inteqrasiya olunmaq imkanını da itirir. İndi vaxtdır. Ola bilsin, inteqrasiya, hətta üçtərəfli əməkdaşlıq barədə danışımaq tezdir, lakin düşünürəm ki, ən azı məsləhətləşmələrə başlamamağın vaxtı çatıb. Mən Ermənistanın qarşısında duran maneələrin nədən ibarət olduğunu, buna razılaşmaqla kimdən qorxdığını bilmirəm. Lakin düşünürəm ki, əgər onlar həqiqətən də sülh istəyirlər, daha müstəqil şəkildə davranmalıdırlar. Bu baş versə, həmin görüş çox tez bir zamanda reallaşsın bilər.

Əgər baş verməyə, yaxşı, bu, olduğu kimi davam edəcək. Azərbaycan və Gürcüstan üçün əməkdaşlıq coğrafiyasını, Qara dəniz-Xəzər dənizi əlaqəsini, Mərkəzi Asiya-Avropa əlaqəsini nəzərə alaraq, biz onları, Ermənistanla da keçinə bilərik. Əgər onlar faydalanmaq istəyirlərsə, biz hazırıq, əks halda, bu, belə davam edəcək.

Macarıstanın Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi, baş məsləhətçi **Laslo VASA**:

- Burada iştirak etmək üçün şərait yaratdıqca görə təşəkkür edirəm, cənab Prezident. Mənim sualım Türk Dövlətləri Təşkilatı ilə bağlıdır. Siz Orta Dəhliz boyu iqtisadi əməkdaşlıqda bu təşkilatın rolunu nədə görürsünüz?

Prezident İlham ƏLİYEV: Biz artıq uzun illərdir ki, Macarıstanın təşkilatda müşahidəçi olmasında şadlıq. Baş nazir Orban mütəmadi olaraq Zirvə görüşlərində iştirak edir. Təşkilat adını dəyişdirib və artıq beynəlxalq arenada getdikcə fəallaşır. Biz şadlıq ki, öz dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoqun şahidiyik. Sonuncu Zirvə Toplantısı, əlbəttə, bunun bariz təzahürü idi. Bağlılıq məsələsinə gəldikdə, Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır. Çünki coğrafiyaya nəzər baxdıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahildə Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkan yaradır. Bu gün müzakirə etdiyimiz kimi, biz tranzit yüklərin həcmində artım görrürük. Cari ildə artım 70 faizdir, növbəti ildə bundan da çox olacaq.

Bu yüklərin öksoriviyəti Mərkəzi Asiyadan Avropaya Transxəzər marşrutu vasitəsilə nəql edilir. Bununla yanaşı, mənim Mərkəzi Asiya ölkələrinə səfərlərim, Türkiyə Prezidentinin oraya səfərləri, Türk dövlətlərinin liderlərinin Türkiyəyə səfərləri onu nümayiş etdirir ki, qarşılıqlı ticarətin səviyyəsinin artırılması üçün yeni imkanlar var. Türkiyə ilə biz bu gün rüsumsuz ixal olunan məhsulların siyahısının artırılması üzərində fəal çalışırıq. Yəni, biz Azad Ticarət Sazişinin bağlanmasına doğru addım-addım irəliləyirik. Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard dollardan artıqdır və biz bu artımı digər ölkələrlə münasibətdə də görürük. Yəni, bu, Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır.

Eyni zamanda, digər böyük oyunçuların bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi baxımdan cəlbədi hesab etməsi vacibdir. Bunun üçün bizdə sabitlik, etibarlılıq var. Biz geniş şəkildə tarif siyasəti üzərində işləməliyik. Tarif siyasəti vahid formaya gətirilməli, gömrük orqanlarının fəaliyyəti əlaqələndirilməlidir ki, yülkələrin nəql etmək arzusunda olan şirkətlər bu

dəhlizdən yalnız vaxta qənaət etmək üçün deyil, həm də pula qənaət baxımından istifadə etsinlər. Bunun üçün isə vahid tarif siyasəti, gömrük orqanlarının fəaliyyətinin proqnozlaşdırılabilən və ədalətli olması tələb edilir. Beləliklə, potensial var və biz düzgün istiqamətdə irəliləyirik.

İtaliyanın Avropa Evi Ambrossetti Mərkəzinin baş icraçı direktoru **Luka MIRAQLIA**:

- Əvvəla, bu konfrans dəvəti görə təşəkkür edirəm və gözəl təşkilatçılıq münasibətilə ADA Universitetini də təbrik edirəm. Sentyabr ayının əvvəlində Siz Cernobbio İqtisadi Forumunda iştirak etməklə bizə şərafət verdiniz. O zaman çıxışınızda Siz ikitərəfli münasibətlərimizə diqqət ayırdınız. Siz təhsil haqqında danışırdınız, çünki hər bir ölkənin inkişafı üçün qabiliyyətlər və imkanlar tələb olunur. Bu gün bu universitetdə olmaq çox xoşdur. Əlbəttə, Siz enerji sahəsində ikitərəfli əməkdaşlığımız haqqında danışırdınız. Biz çox kritik məqamda Azərbaycan tərəfindən qaz həcmində artırılmasını yüksək qiymətləndiririk.

Qarşıdan gələn dövrdə bizim yeni geosiyasi nizam şəraitində olacağımızın ehtimalı yüksəkdir. Azərbaycanın burada rolu daha da əhəmiyyətli və strateji olacaqdır. Burada söhbət, əlbəttə ki, enerjiden və bugünkü konfransın mövzusu olan Orta Dəhlizdən gedir. Şəxsən mən bu müzakirəni genişləndirərək İtaliyanı mövzuya əlavə etmək, ikitərəfli və çoxtərəfli əsasda burada nə etməli olduğumuzu müəyyənləşdirmək istəyirdim. İtaliya və Azərbaycan mühüm tərəfdaşlardır. Bizim hazırda yeni hökumətimiz var. Biz buna artıq alışmışıq. Biz artıq prosesin davamlılığını təmin edilməsi yolunu tapmışıq.

Sualım belədir: İtaliya ilə münasibətlər baxımından əsas hədəflərin, eyni zamanda, problemlərin nədən ibarət olduğunu düşünürsünüz? Məlumdur ki, Trans-Adriatik layihəsi nəticə etibarilə İtaliya olmalıdır, ancaq bu, asan iş olmamalı.

Prezident İlham ƏLİYEV: Birincisi, Cernobbioya göstərilən qonaqpərvərliyə görə sağ olun.

Mən ölkəmizin bu gözəl guşəsində, dünyanın bu gözəl hissəsində olmaqdan həqiqətən də zövq aldım. Eyni zamanda, həmin mötəbər auditoriya qarşısında çıxış üçün dəvətə görə də sizə təşəkkür edirəm. Bu, həm ikitərəfli, həm də beynəlxalq gündəliyimizə aid məsələlər haqqında danışımaq üçün yaxşı fürsət idi. Mən bunu Azərbaycan ilə İtaliya arasında yaxın tərəfdaşlığın növbəti əlaməti hesab etdim. İtaliya Avropa İttifaqının 9 üzvündən biridir ki, Azərbaycan onunla Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayıb. Yəni, biz strateji tərəfdaşlıq və ikitərəfli gündəliyimizi artırır və genişləndiririk.

İtaliyaya son səfərim zamanı mən Romada Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin yeni inşa edilmiş binasının açılışında iştirak etdim. Bundan sonra rektor Hafiz Paşayev və beş italyan universitetinin rektoru İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsini həyata keçirdilər. Həmin universitet təqribən bu ərəzidə yerləşəcək. Bildiyimə görə, tikinti işləri artıq başlayıb. Növbəti il üçün büdcəni tam təsdiq edilməyə, sizə bir növ sifariş kimi, sormayə proqramımızda İtaliya-Azərbaycan Universitetinin yeni binasının tikintisinin maliyyələşdirilməsi nəzərdə tutulub.

Bu, bizim ikitərəfli əlaqələrimiz və qeyd etdiyiniz kimi, təhsil sahəmiz üçün mühüm bir töhfə olacaqdır. Çünki İtaliyanın beş qabaqcıl universiteti İtaliya-Azərbaycan Universitetinin təsisçisi olacaq. Bizim xarici işlər naziri İtaliyanın xarici işlər naziri ilə telefon danışığı zamanı onu bu münasibətlə təbrik etmişdir. Ümid edirik ki, biz İtaliya hökumətinin üzvləri ilə yaxın əlaqələr quracaq və uğurlu əməkdaşlığımızı davam etdirəcəyik.

Enerji təchizatına gəlincə, biz təbii qaz təchizatını artırmaq üçün əlimizdən gələni edirik. Siz qeyd etdiniz ki, TAP boru kəmərinin tikintisi ilə əlaqədar müəyyən çətinliklər mövcuddur. Biz barədə bilirik. Həmçinin bəzi məlumatlar ki, bu maneələr süni xarakter daşı-

yı. Biz onları aradan qaldırmaq üçün ciddi səy göstərmişik. Düşünürəm ki, artıq hamı zeytun ağaclarının heç bir zərəmə ugramadığını, onların başqa yerdə ekildiyini, həmçinin İtaliyanın enerji təhlükəsizliyinin daha yaxşı təmin olunduğunu anlayır.

Azərbaycanın ixrac qazının həcmində artırılmasına tələbat var. Lakin biz başa düşürük ki, bu həcm artırılması üçün TAP boru kəmərinin imkanlarının genişləndirilməsi zəruridir. Mən bu məsələni keçmiş Baş nazir cənab Mario Draghi ilə müzakirə etmişdim. Nəzərə alsaq ki, Azərbaycanın TAP layihəsindəki payı cəmi 20 faizdir, biz bu işi təkbaşına yerinə yetirə bilmərik. Bunun üçün müvafiq qərar qəbul olunmalıdır. Bu qərar nə qədər tez qəbul edilərsə, bir o qədər yaxşı olar. Çünki hazırda TAP boru kəməri var gücü ilə işləyir. Yeni qaz həcmələrini nəzərə alaraq, ya işi tez yerinə yetirmək lazımdır. Əlbəttə, Trans-Balkan boru kəməri olsa da, onun da imkanları müəyyən dərəcədə məhduddur.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra biz ondan çox Avropa ölkəsindən sifarişlər almışıq. Bu sifarişlərdə ya mövcud təchizat həcmi artırmaq, ya da yeni qaz həcmələrini təmin etmək xahiş olunur. Hazırda biz bütün bu sifarişləri qiymətləndiririk. İndi bütün sifarişləri təmin etmək üçün bizim kifayət qədər qazımız yoxdur. Ona görə də hesab edirəm ki, dərhal kommersiya məsələləri üzrə danışıqlara başlamaq lazımdır, xüsusən də artıq Azərbaycan qazını qəbul edən ölkələrlə. Çünki bunun üçün boru kəmərləri və müvafiq hüquqi baza artıq mövcuddur. Eyni zamanda, biz İtaliya ilə əlaqədar müəyyən çətinliklər mövcuddur. Biz barədə bilirik. Həmçinin bəzi məlumatlar ki, bu maneələr süni xarakter daşı-

Azərbaycan Orta Dəhliz layihəsini reallaşdırmaq üçün əlindən gələni edəcək

İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin Ermənistanla deyil, Rusiya ilə aparıldığını bəyan etdi

Əvvəli 6-cı sahə.

Bolqarıstan və Serbiyanı birləşdirən digər interkonnektor isə gələcək ilin sonunda hazır olacaqdır. Bu barədə məna iki il əvvəl Serbiyada məlumat verildi. Hazırda biz Albaniya hökuməti ilə bu ölkənin qazpaylayıcı şəbəkəsinə sormaya qoyuluşları barədə müzakirələr aparırıq. Albaniyada belə şəbəkə mövcud deyil, çünki Albaniya yalnız tranzit ölkəsidir. Lakin onların da yerli tələbatı təmin etmək üçün qaza ehtiyacı vardır. Digər bir layihə də İon-Adriatik qaz boru kəməri layihəsidir ki, üç Balkan ölkəsinə əhatə edir. Lakin bu layihəni həyata keçirmək üçün onda maraqlı olan hər kəs gözləyir ki, Avropa İttifaqı müvafiq addımlar atacaq və layihə ilə bağlı öz mövqeyini bildirecək.

Hazırda inşa olunan bütün interkonnektorların yeganə məqsədi enerji təhlükəsizliyini təmin etməkdir. Bizim ehtiyatların həcmi məlumdur, mən bu rəqəmləri bir neçə dəfə səsləndirmişəm. Biz investisiya həcminin artırılmasında

maraqlıyıq. Əvvəl də dediyim kimi, biz Türkiyə ilə təchizat məsələlərinin həllini başa çatdırdıqdan sonra hüquqi bazanın nədən ibarət olduğunu və təchiz ediləcək qazın həcmi biləcəyik. Bu məsələlər həll edilmədən buna nail olmaq mümkün deyil. Ümid edirəm ki, ilin sonunadək biz bu işləri başa çatdıracağıq. Bu, əlbəttə ki, bizim vahid enerji strategiyamızın bir hissəsinə təşkil edəcəkdir.

Bu ilin iyulunda mənimlə xanım Ursula Fon der Lyayen arasında imzalanan Anlaşma Memorandumunda biz yalnız qaz təchizatı məsələsinə deyil, habelə elektrik enerjisi və "yaşıl hidrogen" daxil olmaqla, hidrogen təchizatı məsələsinə də toxunmuşuq.

Biz, həmçinin Avropaya elektrik enerjisi təchizatının həcmi artırmağı planlaşdırırıq. O ki qaldı təchizat prosesini məhdudlaşdıran amillərə, bunlardan biri TAP qaz boru kəməri, digəri isə Türkiyənin qazıtürmə infrastrukturunu ilə bağlıdır. Hazırda Türkiyənin qazıtürmə

infrastrukturunu Azərbaycanın daxil olan elektrik enerjisi məhdud həcmdə qəbul edə bilər. Lakin bizim elektrik enerjisi Balkan ölkələrində, Serbiyada, Bolqarıstanda, Rumınyada və bəlkə də digər Avropa ölkələrində tələbat var.

Lakin buna nail olmaq yalnız komanda işini davam etdirməklə və sərmayə qoyuluşları vasitəsilə mümkündür. Biz elektrik enerjisinin Avropaya mühüm ixracatçısı olmağı planlaşdırırıq. Bazar bizim üçün çox cəlbəedici.

Bizim İtaliya ilə olan münasibətlərimizə gəlincə, əminliklə deyə bilərəm ki, onlar əla səviyyədədir. Biz öz öhdəliklərimizə sadıq və İtaliyanın yeni hökuməti ilə də bu strateji işbirliyinə davam edəcəyik.

Hikmət HACIYEV: Cənab Prezident, bu, bizim sonuncu sualımız idi. Bizimlə iki saat yarımından çox vaxt keçirdiyiniz görüş qrupumuz adından Sizə dərin minnətdarlığımızı bildirmək istəyirik. Cənab Prezident, Siz 16-dan çox suala hərtərəfli və təfərrüatlı cavab verdiniz. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Təmkinli olduğunuz, bizimlə bir yerdə olduğunuz üçün çox sağ olun. Sizə ən xoş arzularımı çatdırıram.

Rektor Hafiz PAŞAYEV: İcazənizlə, cənab Prezident, bu gün bizimlə olduğunuz üçün Sizə təşəkkür edirəm. Sizin İtaliyada etdiyiniz çıxışı xatırlayıram. Hər kəs gözləyirdi ki, Siz ən azı çıxışınızın əvvəlində enerji, boru kəmərləri marşrutları ilə bağlı məsələlərə toxunacaqsınız. Lakin Siz təhsil haqqında danışdınız. Bu, Sizin ölkəmizdə təhsil sahəsinə verdiyiniz böyük dəstəyini göstərir. Bu gözəl universitetin əsası qoyulduğu gündən Siz hər zaman bizə böyük dəstək göstərmisiniz. Əvvəlcə düşünürdüm ki, bu tədbirin açılışında Sizə ADA Universitetinə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Lakin İtaliyalı nümayəndəyə təşəkkür edirəm, onun verdiyi fürsətdən istifadə edərkən bir daha xatırladıram ki, Sizin İtaliyaya etdiyiniz səfər çərçivəsində bütün

digər vacib məsələlərlə yanaşı, imkan tapıb İtaliya-Azərbaycan Universitetinin yaradılması məsələsinə də toxundunuz. Bir daha İtaliyalı nümayəndəyə təşəkkür edirəm ki, Siz onun sualına cavab verərək mənim bir çox sualına da cavab vermiş oldunuz.

Prezident İlham ƏLİYEV: Smeta ilə bağlı hər şey yaxşı olacaq.

Rektor Hafiz PAŞAYEV: Çox sağ olun, cənab Prezident. Sizə və bu gün burada iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Yaxın gələcəkdə başqa bir tədbirdə görüşəcəyəm.

Prezident İlham ƏLİYEV: Sonda xatirə şəkli çəkdirildi.

Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumınyaya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Konfransda Orta Dəhliz təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərqi-Qərbi dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşıma mərkəzlərinin genişləndirilməsi və şəxsləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçıların sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.

Bu istiqamətdə görülmüş işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Təkcə cari il ərzində Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfranslarda yüksək iştirak səviyyəsi bunu deməyə əsas verir. Belə ki, aprelin 10-13-də ADA Universitetində "Cənubi Qafqaz yeni baxış: münasibətdən sonra inkişaf və əməkdaşlıq", 29-da isə "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılandı.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klari qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normalaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərə

hədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparıldı.

hədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparıldı.

M.Ə.Musayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mədər Əlişgəzər oğlu Musayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2022-ci il

Lənkəran Dövlət Universitetinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: Lənkəran Dövlət Universitetinin 30 illiyi münasibətilə və Azərbaycanın təhsil inkişafında xidmətlərinə görə Lənkəran Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına "Əməkdar müəllim" fəxri adı verilsin:

Ağazadə Yəddulla Bəbir oğlu
Əzizov Sənan Qorib oğlu.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2022-ci il

Lənkəran Dövlət Universiteti əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Lənkəran Dövlət Universitetinin 30 illiyi münasibətilə və Azərbaycanın təhsil inkişafında xidmətlərinə görə Lənkəran Dövlət Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Ağayeva Mələhət Əli qızı
Mahmudov Kamal Fətulla oğlu
Şahqubadbəyli Ənvər Xandadş oğlu.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2022-ci il

Aktauda Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair "2022-2027-ci illər Yol Xəritəsi" imzalanıb

Xarici işlər naziri Ceyhun Bayramov noyabrın 25-də Qazaxıstanın Aktau şəhərində keçirilən Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşündə iştirak edib. Görüşə həmçinin Gürcüstan nümayəndə heyəti də qatılıb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin iyun ayının 27-də Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin Bakıda keçirilmiş birinci üçtərəfli görüşünün davamı olaraq təşkil edilən bu konfransın gündəliyində duran əsas məsələ bölgənin nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlərin müzakirəsi və tərəfdaşlığın daha da genişləndirilməsi olub. Müzakirələr zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşıma sahələrinin genişləndirilməsinə diqqət yetirilib.

Ceyhun Bayramov bu formatın yüksək səviyyədə qarşılıqlı və tərəfdaşlıq münasibətlərinə malik ölkələr arasında tərəfdaşlığın daha da genişləndirilməsi



üçün vacib platformalardan olduğunu vurğulayıb.

Hazırda global təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin artdığı bir şəraitdə qeyd edilən ölkələrin nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığının gücləndirilməsinin regional səviyyədə risklərin və çağırışların qarşısının alınması və azaldılması baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

Orta Dəhlizlərin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyəti və perspektivlərinin böyük olduğunu vurğulanıb.

Bu dəhlizlərin Trans-Xəzər Beynəlxalq "Şərqi-Qərbi" Orta Dəhlizi çərçivəsində nəqliyyat imkanlarını daha da artırmaq potensialına malik olduğu diqqətə çatdırılıb. Zəngəzur dəhlizi daxil olmaqla regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd olunub.

Azərbaycanın xarici işlər naziri iclas iştirakçıları 44 günlük müharibə sonrası bölgədə yaranan yeni realiaqlar fonunda cari vəziyyət barədə, o cümlədən Azərbaycan və Ermənistan arasın-



da sülh prosesinin sürətləndirilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıb. Münaqişənin bitməsinin iqtisadi və kommunikasiya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib.

Nazir azad olunduğu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərində, məcburi köçkünlərin öz evlərinə geri dönüşün təmin etmək üçün sayımlardan bəhs edib.

Postmünaqişə dövründə Azərbaycan tərəfindən aparılan bərpa və quru-

culuq fəaliyyətinə ən böyük maneələrdən birinin mövcud mina təhlükəsi olduğu diqqətə çatdırılıb. Bu xüsusda Ermənistan tərəfinin postmünaqişə dövründə Azərbaycanın ərazilərində yeni minalar basdırmaqla ölkəmizə qarşı təhdidlərini davam etdirdiyi bildirilib.

Üçtərəfli görüşün yekununda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair "2022-2027-ci illər Yol Xəritəsi" imzalanıb.

Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin komandanlığına çağırış etdi: Yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə edin

Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet sahifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yenə də yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib.

Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut "Mardakert" və "Martuni" yaşayış məntəqələri istiqaməti kimi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların "Mardakert" və "Martuni" adlandırılıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq Ağdərə və Xocavənddir.

Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq", - deyər Müdafiə Nazirliyinin məlumatında bildirilir.



Büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda təsdiq edildi

Noyabrın 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

Gündəliyə keçməzdən əvvəl spiker Milli Məclisin nümayəndə heyətinin noyabrın 20-dən 24-dək Kambocaya rəsmi və işgüzar səfərləri barədə qısa məlumat verib. Spiker bildirib ki, işgüzar səfərdə məqsəd Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyası Baş Assambleyasının 43-cü iclasında xüsusi qonaq qismində iştirak etmək idi. ASEAN Parlamentlərarası Assambleyası 1977-ci ildə Manilada yaradılmışdır və hazırda 10 dövlətin parlamentlərini birləşdirir, təşkilatda 20 ölkə isə müşahidəçi statusuna malikdir. Ötən 45 il ərzində bu təşkilat siyasi, sosial-iqtisadi və digər problemlərin geniş spektri üzrə səmərəli qarşılıqlı əlaqə mexanizminə çevrilib.

Azərbaycanın böyük nüfuz sahibi olduğunu göstərən əlamətdar hadisə

Qeyd olunub ki, ASEAN Parlamentlərarası Assosiasiyası Baş Assambleyasının iclasına Milli Məclis Sədrinin xüsusi qonaq qismində dəvət edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu göstərən əlamətdar bir hadisədir.

Milli Məclisin Sədri bildirib ki, ASEAN Parlamentlərarası Assambleyasının plenar iclasında Azərbaycan, ABŞ, Nepal parlamentlərinə bu nüfuzlu parlament təşkilatına müşahidəçi statusu verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.

Spiker qeyd edib ki, o, Baş Assambleyanın birinci plenar iclasında etdiyi çıxışda Azərbaycanı aparıcı müstəqil siyasət, irəli sürüldüyü beynəlxalq təşəbbüslər, ölkəmizin iştirakı ilə həyata keçirilən transmilli neqliyyat-enerji layihələri barədə iştirakçılara məlumat verib. Bildirib ki, bu gün dövlətimiz BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir.

Sahibə Qafarova 1 il bundan əvvəl Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə təsis edilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi vürğulayıb ki, bu yeni parlament qurumu digər parlament təşkilatları ilə fəal əlaqə qurmağa və ümumi hədəflərinə əldə olunmasına töhfə verməyə hazırdır.

Tədbir çərçivəsində Cənub-Şərqi Asiya ölkələri qadın parlament üzvlərinin görüşü də keçirilib. Spiker görüşdə etdiyi çıxışda güclü və sabit cəmiyyət quruculuğunda qadınların iştirakı, müasir dövrdə gender problemlərinin həll edilməsi yolları barədə fikirlərini bölüşüb. Eləcə də 1918-ci ildə Azərbaycanın əksər Avropa ölkələrindən daha əvvəl qadınlara səsvermə hüququ verildiyi qeyd edib və ölkəmizdə gender bərabərliyinin təmin edilməsində əldə olunan nailiyyətlərdən danışıb.

Milli Məclisin Sədri hər iki toplantıda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalın nəticəsi olaraq, Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpə-quruculuq işləri haqqında geniş məlumat verib. Nəzərdə çatdırılıb ki, Ermənistan ziddiyyətli bəyanat və hərəkətlərindən çəkinir, sülh sazışının imzalanması üçün real addımlar atmır. Azərbaycan isə regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün ardıcıl səylər göstərir.

Spiker bildirib ki, Kambocaya səfər çərçivəsində o, 9 ikitərəfli görüş keçirib. Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədri, Tailand Milli Assambleyası və Nümayəndələr Palatasının sədri, Sinqapur Parlamentinin sədri, Nepal Milli Assambleyasının sədri, Mərakeş Nümayəndələr Palatasının sədri və ASEAN Parlamentlərarası Assambleyasının baş katibi



ilə görüşlərdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaranması və fəaliyyəti barədə məlumat verib, bu yeni parlament əməkdaşlığı platformasında iş birliyinin vacibliyini vurğulayıb.

Milli Məclisin Sədri çıxışının əvvəlində qeyd etdiyi kimi, Kamboca Krallığına rəsmi səfər də baş tutub. Səfər çərçivəsində ölkənin Baş naziri cənab Hun Sen, Milli Assambleyanın sədri cənab Henq-Samrin, Kamboca Krallığı Senatının sədri cənab Say Çum ilə görüşlər keçirilib.

Baş nazir Hun Sen ilə görüşdə qarşı tərəf ölkəmizə rəsmi səfərlərini böyük ehtiramla xatırladığını bildirib, Azərbaycanı torpaqların işğaldan azad etməsi münasibəti ilə təbrik edib. Həmçinin söhbət zamanı Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yüksək hörmət ifadə olunub.

Spiker onu da deyib ki, kəmbocalı həmkarı, Milli Assambleyanın spikeri ilə görüşdə Azərbaycan və Kamboca parlamentləri arasında anlaşma memorandumunun imzalanması mərasimi də keçirilib.

Söhbətlər zamanı ikitərəfli parlament əməkdaşlığının inkişaf etdirilməsi yolları və digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb. Bütün görüşlər zamanı ölkəmizin inkişafı, Azərbaycanın 44 günlük Vətən müharibəsi, bu gün azad olunmuş ərazilərdə mina problemləri, aparılan bərpə-quruculuq işləri haqqında ətraflı məlumat verilib.

Sahibə Qafarova çıxışının sonunda Milli Məclisin nümayəndə heyətinin Kambocaya səfərinin uğurlu keçdiyini bildirib və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığını ifadə edib.

Sonra Milli Məclisin Sədri diqqətə çatdırıb ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. Bunlar ikinci oxunuşda olan 2023-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil edilən sənədlər, habelə digər 3 qanun layihəsidir.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri diqqətə çatdırıb ki, 2023-cü il üçün dövlət büdcəsi layihəsində büdcə gəlirləri 2022-ci ilin dövlət büdcəsi gəlirlərindən 1 milyard 522.9 milyon manat çox olmaqla, 30 milyard 720.7 milyon manat, xərcləri isə 2022-ci ilə nisbətən 996.2 milyon manat artırılaq 33 milyard 300 milyon manat nəzərdə tutulub. Dövlət büdcəsinin kəşiri 2 milyard 579.9 milyon manat, neftin bir barelinin orta illik qiyməti isə 50 dollar müəyyən edilib. Növbəti ildə inflyasiyanın orta illik göstəricisinin 6.9 faiz, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əməkhaqqının isə 898 manat olacağı proqnozlaşdırılıb.

Tahir Mirkişili bildirib ki, büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 289.2 milyon manat artırılaq 15 milyard 218.9 milyon manata çatdırılıb. Bu, dövlət büdcəsi xərclərinin 45.7 faizini təşkil edir. İşğaldan azad edilmiş ərazilərin bərpası və bu ərazilərdə əhalinin məskunlaşması üçün sənədin qeyd olunması üçün 330 milyon manat artırılaq 3 milyard manata, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrinin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə hüquq-mühafizə orqanları üçün ayrılan

xərclər 495.9 milyon manat artırılaq 8 milyard 062.9 milyon manata çatdırılıb. Bununla yanaşı, təhsil xərclərinin 4 milyard 423 milyon manat, səhiyyə xərclərinin 1 milyard 906 milyon manat olacağı proqnozlaşdırılıb. Əməyin ödənişi xərclərinin 420 milyon manat, məqsədli könd təsərrüfatı tədbirləri, ərzaq təhlükəsizliyi üçün ayrılan xərclərin isə 350 milyon manat artırılması planlaşdırılır. Həmçinin 2023-cü ildə dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayı 6 rayon artaraq 57-yə çatacaq.

Milli Məclisin Sədri Sahibə Qafarova komitə sədrinin çıxışına münasibət bildirərək qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsi layihəsinin birinci oxunuşda müzakirəsi zamanı 54 deputat çıxış edərək fikirlərini səsləndirib.

Bəzi xərclərdə dəyişikliklər edildi

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O, növbəti ilin dövlət büdcəsinin Milli Məclis komitələrində və plenar iclasda birinci oxunuşda müzakirə olunduğu zamanı deputatlar tərəfindən verilən töklif və tövsiyələrin təhlil edildiyini, büdcə xərclərinin artırılması ilə bağlı tökliflər üçün əlavə maliyyə təminatının yoxdurmasına 2023-cü il və sonrakı 3 ildə makroiqtisadi sabitliyin qorunub saxlanmasını, makrofişkal uyğunluğun təmin edilməsi baxımından yanaşıldığını bildirib.

Qeyd edilib ki, dövlət büdcəsi layihəsində göstərilən məcmu gəlirləri və xərcləri dəyişmədən, yəni mövcud xərclər daxilində dövlət büdcəsinin komponentlərində və strukturunda bəzi dəyişikliklərin edilməsi təklif olunur. Dövlət büdcəsinin Naxçıvan Muxtar Respublikasına nəzərdə tutulan dotasiyanın 31,1 milyon manat azaldılaraq, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində sərbəstləşən həmin vəsaitin ümumi dövlət xidmətləri xərc bəlməsi daxilində 15,9 milyon manat beynəlxalq fəaliyyətə bağlı xərclərə, 11,1 milyon manatın isə müdafiə və milli təhlükəsizlik xərcləri bölməsinə yönəldilməsi təklif olunur. Həmçinin bir texniki düzəliş - "Çərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Şəmkir rayonunun yerli xərclərinin tənzimlənməsi üçün qanunun müvafiq qərar bəlmələrində 1,5 milyon manat məbləğində yerdəyişmələrin aparılması da nəzərdə tutulub.

Bildirilib ki, bununla əlaqədar icmal büdcədə dəyişikliklər baş verəcək. Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirlərinin 20 milyon manat artırılması nəticəsində icmal büdcəsinin gəlirləri 33 milyard 26 milyon manat, xərcləri isə 37 milyard 969 milyon manat təşkil edəcək. Kəşiri isə eyni səviyyədə, yəni 4 milyard 944 milyon manat məbləğində qalacaq. İcmal büdcənin tərkibində Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 635,3 milyon manat, dövlət büdcəsindən ayrılan dotasiya 449,8 milyon manat, öz gəlirləri isə 185,5 milyon manat təşkil edəcək.

Maliyyə naziri bildirib ki, edilən dəyişikliklər büdcə qaydasının tələblərinə uyğundur və icmal büdcənin qeyri-neft baza kəşirinin, qeyri-neft Ümumi Daxili Məhsulunun xüsusi çəkisinə hədəflənən yuxarı xəttinin göstəricisini keçməyəcək. Qeyd olunan düzəlişlər nəzərdə alınmaqda qanun layihəsinin ümumi dövlət xidmətləri, müdafiə

və milli təhlükəsizlik, mədəniyyət, mənzil-kommunal təsərrüfatı, in-cəsonət, informasiya, bədən tərbiyəsi bölmələri üzrə müvafiq mədələrin dəyişikliklərinin edilməsi, eyni zamanda icmal büdcənin xərclərinin yuxarı həddinin 37 milyard 949 milyon 346,5 manat rəqəminin 37 milyard 969 milyon 346,5 manat rəqəmi ilə əvəz edilməsi təklif olunur.

"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında" (ikinci oxunuş) və "İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında" (ikinci oxunuş) qanun layihələrini təqdim edib. Qeyd olunub ki, birinci oxunuşda sonra qanun layihələrində dair heç bir əlavə və dəyişikliklər olmayıb.

Komitə sədri bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat proqnozlaşdırılıb ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7 faiz çoxdur. Fondun büdcəsi 2018-2023-cü illər ərzində 2.5 milyard manat, yaxud 67 faiz artmışdır.

Musa Quliyev diqqətə çatdırıb ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi cari ilə müqayisədə 2023-cü ildə 31,3 milyon manat, yaxud 17,3 faiz çox olmaqla 212,7 milyon manat məbləğində proqnozlaşdırılıb. Fondun xərcləri 13 istiqamətə ohatə edəcək. Bunların böyük bir hissəsi aktiv sosial müdafiə tədbirlərinin genişləndirilməsinə, o cümlədən 41 faizi özünəməşğulluq proqramlarının təmin olunmasına yönəldiləcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim olunan qanun layihələri barədə təmsil etdiyi komitənin rəyini səsləndirərək bildirib ki, hər iki fondun iqtisadi cəhətdən maliyyə dayanıqlığı yüksək hesab olunur.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcə layihələri ilə bağlı həm birinci oxunuşda, həm də ikinci oxunuşda səslənən fikirlərə münasibət bildirib. Nazir əsas məqsədin möhür aktiv məşğulluq, peşə hazırlığı, ortaq maliyyəyəldir-mə proqramlarının genişləndirilməsindən ibarət olduğunu deyərək, bu istiqamətdə mərhələli şəkildə görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu istiqamətdə şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına xüsusi diqqətə ayrılacaq. Məcəlləyə dəstəyin göstərilməsi diqqətdə saxlanılır. Postmünaqişə dövründə bu kateqoriyadan olan 9 min nəfərə özünəməşğulluq aktivləri təqdim olunub. Bununla yanaşı, 16 mindən çox şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları işlə təmin edilib. Bu istiqamətdə iş növbəti illərdə də davam etdiriləcək.

Nazir Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı bildirib ki, dövlət büdcəsindən asılılığın azaldılması və fondun maliyyə dayanıqlığının artırılması istiqamətində lazımi addımlar atılır.

Müavinət və təqaüdlərin artırılması ilə bağlı diqqətə çatdırılıb ki, bu istiqamətdə 2019-cu ildən bu günədək 3 böyük sosial islahat paketi həyata keçirilib və 4 milyon insanı əhatə edən 6 milyard manat vəsait illik olaraq bu sahəyə yönəl-

dirilib. Ölkə vətəndaşlarının rifahının təmin olunması üçün bu istiqamətdə işlər gələcəkdə də ardıcıl olaraq həyata keçiriləcək.

"Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında" və "İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında" qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumunu artırılması haqqında" qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirilib ki, növbəti ildə yaşayış minimumunun artırılması nəzərdə tutulub. Layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Azərbaycan Respublikasının 2023-cü il üçün əhtiyac meyarının həddi haqqında" qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, ünvanlı dövlət sosial yardımının təmin edilməsi məqsədilə 2023-cü il üçün əhtiyac meyarının məbləği cari ildəki nisbətən 23 faiz və ya 46 manat artırılaq, 246 manat məbləğində nəzərdə tutulub. Komitə sədri növbəti ildə əhtiyac meyarının yaşayış minimumuna bərabərləşdiriləcəyini də qeyd edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İşğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqləri nəzərdə tutulur

Komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, məcəlləyə 5 istiqamətdə 42 dəyişiklik edilməsi nəzərdə tutulub. Təqdim olunan layihədə investisiya mühitəsinin, o cümlədən yerli istehsalın azaldılması, bank hesablarının açılması, bir sıra inzibati qüvvələrə tədbirlərinin təkmilləşdirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması və beynəlxalq reytinglərdə ölkənin mövqeyinin qorunması ilə bağlı istiqamətlər üzrə dəyişikliklər əhatə edən müddəalar öz əksini tapıb. Sənəddə işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi nəzərdə tutulub. Məcəlləyə bununla bağlı yeni fəslin əlavə edilməsi təklif olunur.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Deputatlar Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində də (ikinci oxunuş) müsbət münasibət bildiriblər.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Qeyd edilib ki, mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2018-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən staj hər təqdim illi üçün bir il azaldıl-

maq hesablanır. Sənəddə təklif olunan dəyişikliyə görə sığorta stajının müddətinin 3 il artırılaq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur. Bu dəyişiklik amnisiya xarakteri daşıyır və pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasda "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də (ikinci oxunuş) müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişiklik işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət qeyri-neft-qaz sektoru üzrə 10 il müddətində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması mexanizmini, o cümlədən təbii qayda ilə əhatə olunan kontingent və şortləri müəyyən edir. Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulub. Sosial sığorta haqqının subsidiyalaşdırılması 2023-2026-cı illərdə 100 faiz, 2026-2029-cu illərdə 80 faiz, 2029-2031-ci illərdə 60 faiz, 2031-2033-cü illərdə 40 faiz miqdarında təmin ediləcək.

Bununla yanaşı, layihədə fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün güzəştli sosial sığorta haqqı müəyyən olunur və həmin fəaliyyət növü də dövlət sosial sığorta haqqının subsidiyalaşdırılmasına aid edilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, sənəd "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb. Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə münasibətə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmaqla şertli uzadıla bilər. Qanun layihəsi ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün həmin kateqoriyadan olan öcnöblərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləğini müəyyən edir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək miqrasiyası proseslərinin tənzimlənməsi ilə əlaqədardır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, dəyişikliyə əsasən, işğaldan azad edil-

miş ərazilərdə işləyən mütəxəssis-Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərdə alınmaqla, bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə bərdəlik müavinət müəyyən olunur.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər üçün güzəşt və imtiyazlar müəyyən olunur

Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, layihəyə əsasən məcəlləyə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər" anlayışı əlavə olunur. Həmin mütəxəssislərə məcəllə ilə güzəşt və imtiyazlar müəyyən olunur. Təklif olunan dəyişikliklərdə mütəxəssislərin 2023-cü ildən 5 il müddətində əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq, əlavə 5 gün ödənişli məzuniyyət hüququ əldə etməsi qeyd olunur. Məcəllənin 159-cu maddəsinə 2023-cü il yanvarın 1-dən 5 il müddətində işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsi təmin edən artımların təbii qayda ilə bağlı dəyişiklik nəzərdə tutulub.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin növbəti məsələsi - "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Komitə sədri bildirib ki, qanun layihəsinin birinci oxunuşunda sonra sənəddə bağlı komitəyə əlavə, təklif və irad daxil olmayıb. O, deputatların qanun layihəsini ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

"Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə və "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də ikinci oxunuşda qəbul edilib.

Milli Məclis Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son üç məsələsi beynəlxalq sazişlərin təsdiqi ilə bağlı qanun layihələridir və "Normativ-hüquqi aktlar haqqında" Konstitusiyaya Qanununa əsasən onlar bir oxunuşdan keçəcək.

Parlamentin spikeri gündəliyin 17-ci məsələsi olan "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 2023-cü il 14-17 mart tarixlərində Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə dair əvvəlki illər haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat vermək üçün sözü parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Səvinc Fətəliyevə təqdim edib.

Səvinc Fətəliyevə qeyd edib ki, sənəd Bakıda UNESCO-nun VII Beynəlxalq Konfransının keçirilməsi məsələlərini tənzimləyir və tədbirdə 100-yaxın ölkənin idman sahəsi üzrə nazirləri və digər yüksək vəzifəli şəxsləri iştirak edəcəklər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda son olaraq "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə və "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən görülən işlər müzakirə edilib

2022-ci il noyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində növbəti görüş keçirilib.

Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə cari ilin iyul-sentyabr ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.

Görüşdə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək bildirdi ki, narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir cəmiyyətin üzvləşdiyi ən ciddi və təhlükəli global problem olduğu nəzərə alınaraq, ölkəmizdə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılmalı, bu ilin on ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə hüquq-mühafizə orqanları tərəfindən müsbət nəticələr əldə olunub.



Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9 min 564 cinayət faktı aşkarlanıb, qanunsuz dövriyyədən 5 ton 62 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Qeyd olunan xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran İslam Respublikasının ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib. Bəlli olduğu kimi bu ilk növbədə Şərqlən Qərbbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.

Daha sonra qeydiyyata alınan narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəricilərin təhlil edilib, istifadə ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatın mü-

asir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin sistemli şəkildə müvafiq işlərin görülməsinin davam etdirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Sərtarov cari ilin iyul-sentyabr ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərə dair aparılan monitorinqin nəticələri barədə məlumat verib, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Media-

nın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov, İctimai Televiziyanın baş direktoru Balakışi Qasımov, "Xəzər TV MMC"-nin baş direktoru Murad Dadaşov, "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"-nin rəhbəri Azər Xəlilov, "Space" Müstəqil Teleradio şirkətinin direktoru Müşfiq Hətəmov, ARB TV-nin direktoru Radik İsmayilov, "Azərbaycan" qəzetinin baş redaktorunun müavini Raqif Məmmədov qeyd edilən təşəbbüsləri dəstəkləyərək, narkomanlığa qarşı mübarizənin maarifləndirmə yolu ilə də aparılmasının əhəmiyyətini nəzərə alaraq kütləvi informasiya vasitələri tərəfindən daha da geniş işıqlandırılmasının zəruriliyi barədə çıxış ediblər.

Görüşün yekunu olaraq aidiyyətli dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da gücləndirilməsi, effektiv və təsirli sosial videoların, sənədli filmlərin, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına zərərli təsiri və problemin mahiyyətini ifadə edən videomaterialların hazırlanması, maarifləndirmə və anti-narkotik təbliğat işlərinin sosial şəbəkələrin və onlayn medianın imkanlarından istifadə edilərək əhatəsinin daha da genişləndirilməsi, sağlam həyat tərzinin təbliğinə həsr edilən mədəni kütləvi tədbirlərin və marafon yürüşlərinin keçirilməsinə dair müvafiq tövsiyələr verilib və qərarlar qəbul olunub.

Konfrans Bakı Limanında davam edib



Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetində açılışı baş tutan "Orta dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans öz işini Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) davam etdirib.

AZƏRTAC xəbər verir ki, konfransda ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsləri ilə keçirilən konfransın iştirakçılarını salamlayan Bakı Limanının baş direktoru Taleh Ziyadov çıxışında Orta dəhlizin Avropa və Asiya arasında mühüm rol oynadığını və əsas dəhlizə çevrildiyini bildirib. Baş direktor Azər-

baycanın tarixi İpək yolunda ki mühüm mövqeyi və ölkəmizdə icra edilən logistik hub konsepsiyası barədə də məlumat verib, nəzərə çatdırıb ki, regional mərkəzini burada formalaşdırmaq üçün 1000 kilometr radiusda yaşayan, 130 milyondan çox insana operativ xidmət göstərə bilər.

ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fərid İsmayilzadə ADA Universitetinin 2020-ci ildən etibarən Prezident İlham Əliyevin iştirakı ilə yüksək səviyyəli beynəlxalq konfransa əvəzliyi etdiyini xatırladı.

Prektor bildirib ki, ADA Universiteti ənənəvi olaraq xarici ekspertlər bir-

araya gətirir, onların Xəzər regionu, regional nəqliyyat dəhlizləri və əməkdaşlıq imkanları ilə bağlı ətraflı məlumat əldə etməsinə dəstək göstərir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hüseynov Orta dəhlizin tranzit potensialından bəhs edərək vurğulayıb ki, 2022-ci il ərzində Azərbaycanın tranzit qarqo həcmi 75 faiz artıb. Əlavə edib ki, Azərbaycan 2030-cu ilədək "Şimal-Cənub" dəhlizi üzrə yükdaşıma həcmi illik 15 milyon ton, "Şərqi-Qərbi" dəhlizi üzrə 9-10 milyon ton, "Şərqi-Qərbi-Zəngəzur" dəhlizi üzrə 5-8 milyon ton artırmaq niyyətindədir.

Konfrans iştirakçıları daha sonra Ələt qəsəbəsində yerləşən limandakı terminalın iş prinsipi ilə yerində tanış olub, limanın fəaliyyətinə dair ətraflı məlumat əldə ediblər.

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun növbəti iclası keçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə qurumun direktoru, alt İşçi Qrupun rəhbəri Cavid Abdullayev açdı. İclasda alt İşçi Qrupun fəaliyyəti ilə bağlı tematik tədbirlər üzrə müəyyən olunmuş məsul şəxslər tərəfindən görülmüş işlərə dair hesabatlar dinlənilib və cari məsələlərə dair müzakirələr aparılıb.



Beynəlxalq ekspertlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər

Luka MİRAGLIA

Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, regional və global platformada rolu barədə aydın bir baxışı var.

Bunu AZƏRTAC-a açıqlamasında Avropa Evi - Ambrosetti Mərkəzinin baş direktoru Luka Miraglia söyləyib.

Azərbaycan-İtaliya əlaqələrindən danışan italyalı ekspert deyib ki, iki ölkə arasındakı əlaqələr uzunmüddətli və bu münasibətlərin uzun tarixi var. "Bizim Azərbaycanla əməkdaşlığımız davam edəcək. Mənim yeni hökumətimizdən gözləntim budur. Hazırda Azərbaycanla gündəliyimizdəki əsas məsələ enerji təhlükəsizliyidir. İnanıram ki, bu əməkdaşlıq müxtəlif sahələri əhatə edərək daha da genişləndəcək", - deyərək qeyd edib.

Baş direktor həmçinin vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması regionda sabitlik üçün çox vacibdir. Regionda sabitlik əsas məsələdir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması region üçün mühüm əhəmiyyət kəsb edir.

Fərhad PİRİNÇÇİ

ADA Universitetində "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfrans dünyanın müxtəlif ölkələrindən ekspertlərin, akademiklərin gəlməsi ilə birlikdə Azərbaycanda inkişafın birbaşa müşahidəsi, regionda baş verən hadisələrin Prezident İlham Əliyev tərəfindən iştirakçıların diqqətinə çatdırılması, insanların Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanda inkişafın davam etdiyini göstərmək üçün vacibdir. Hər dəfə Bakıya gələndə ölkənin necə inkişaf etdiyini görmək sevinicidir. Bunu təkcə mən demirəm, şəhərə gələn hər kəs mənimlə homfikirdir.

Bunu AZƏRTAC-a açıqlamasında Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun elmi işçisi Fərhad Piriñççi söyləyib. Regionda sülh quruculuğu istiqamətində görülən işlərdən danışan elmi işçi deyib ki, Azərbaycan Vətən müharibəsindən əvvəl də Ermənistanı sülhə dəvət edirdi: "Azərbaycanın sülh istiqamətində atdığı addımlara baxmayaraq, Ermənistan sülhə yanaşmırdı. Nəticədə İkinci Qarabağ müharibəsi oldu. Müharibədən sonra da Prezident İlham Əliyev Ermənistanı sülhə təklif etdi, çünki ermənilər üçün bundan başqa alternativ yox idi, Ermənistan əvvəlki işğalçı siyasətinə geri dönməzdi. Hazırkı geosiyasət realıqlar fonunda Ermənistanın sülhdən başqa çarəsi yoxdur".

F.Piriñççi qeyd edib ki, Paşinyan hakimiyyətinin sülhün təmin edilməsinə üçün atdığı addımlar regiondakı sabitliyə zərər verir. Buna baxmayaraq, yeni realıqlar Ermənistanın sülhdən başqa yolunu olmadığını göstərir.



Ekaterine METREVELI

"Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevlə keçirilən müzakirələrdən, onu dinləməkdən və Prezidentin suallarımıza etraflı cavablandırmasından şad oluq. Prezident İlham Əliyev regiondakı vəziyyət, nəqliyyat əlaqələrinin açılması və digər mövzularda bir sıra məsələlərə aydınlıq gətirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Ekaterine Metreveli söyləyib.

Fondun prezidenti bildirib ki, Gürcüstan vasitəsilə yük və enerji daşımalarının həcmi, ölkələrimiz arasındakı fəal əməkdaşlıqla bağlı planları dinləmək onun üçün çox vacib idi. Qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq, regional vəziyyətlə bağlı məsələlərdən başqa, Mərkəzi Asiya ilə əməkdaşlıq, Orta dəhlizin potensialı və digər mövzular barədə kifayət qədər məhsuldar müzakirələr olub.

E.Metreveli Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirərək deyib: "Regionda sülhün və sabitliyin əldə olunmasında başqa alternativ yoxdur və ümid edirik ki, biz qısa zamanda buna nail olacağıq. İnanıram ki, Azərbaycan və Ermənistan üçün məqbul sülh sazişi əldə olunacaq. Region üçün bundan başqa gələcək yoxdur".

Brenda ŞAFFER

Hazırda Cənubi Qafqaz regionunda geosiyasət dəyişiklikləri baş verir. Azərbaycan bölgədə yeni realıqlar, sülhün təmin olunması üçün müxtəlif şanslar yaradır.

Bunu AZƏRTAC-a açıqlamasında amerikalı professor Brenda Şaffer söyləyib. Bildirib ki, Xudafərin körpüsünü ziyarət etmək çox xoş idi. Bu tarixi körpü Azərbaycanın simvoludur.

Mətyu BRAYZƏ

Yenidən Azərbaycanda olmaq, Prezident İlham Əliyevlə birlikdə beynəlxalq konfransda iştirak etmək, fikir mübadiləsi aparmaq çox gözəldir. Enerji təhlükəsizliyi və Qarabağda görülən işlər Azərbaycanın və Prezident İlham Əliyevin sülh gündəliyindəki xüsusi məqamlardır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfəri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə söyləyib. "Azərbaycanın azad oluması ərazilərində yenidənqurma işlərinin necə sürətlə aparıldığını şahid olmuşam. Bu, Azərbaycan üçün möhtəşəm dövrdür. Burada olduğum üçün, həqiqətən də, xoşbəxtəm", - deyərək sabiq səfir qeyd edib.



Amanda POL

"Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevlə bir sıra məsələlər üzrə maraqlı fikir mübadiləsi apardıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Avropa Siyasət Mərkəzinin siyasət məsələləri üzrə baş analitiki Amanda Pol deyib.

"Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin mümkün qədər tez əldə olunması istiqamətində Azərbaycanın qətiyyətini ifadə etdi. Konfransda həmçinin Orta dəhlizin inkişafı və gücləndirilməsi istiqamətində təşəbbüslər, regionun inkişafı, o cümlədən "Yaşıl Sövdələşmə", Azərbaycanın "yaşıl enerji"nin müxtəlif formalarını keçirdiyinə bəhs olundu", - deyərək baş analitik qeyd edib.

Koert DEBEUF

Bugünkü konfrans çox maraqlı keçdi. Prezident İlham Əliyev bütün sualları çox açıq cavablandırdı. Azərbaycan özünü hazırda daha yaxşı hiss edir və bir ölkə kimi yenidən bütövləşdiyinə görə çox sevinir. Azərbaycanın Cənubi Qafqaz regionunda, həmçinin dünyada mühüm yer sahibidir.

Bunu AZƏRTAC-a açıqlamasında Brüssel Universitetinin Avropa Araşdırmaları İnstitutunun baş elmi işçisi Koert Debeuf söyləyib.

"Düşünürəm ki, Ukraynadakı hazırkı münaqişə ilə əlaqədar Azərbaycan iqtisadi cəhətdən əhəmiyyətli rol oynayır. Avropa qaza, ümumiyyətlə, elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycanın sahədə mühüm rol oynayıb və bu rol gələcəkdə daha da artacaq", - deyərək baş elmi işçi qeyd edib.

Xalid Teymur ƏKRƏM

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev dünyanın hər yerindən olan ekspertlərlə görüşüb öz siyasəti, Qarabağın və Azərbaycanın inkişafı ilə bağlı fikirlərini bildirdi. Prezident xüsusilə regional əlaqələrə bağlı təşəbbüsləri qeyd etdi. Dövlət başçısı onu da bildirdi ki, Azərbaycan Ermənistanla bütün sülh danışıqlarına hazırdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın Ortaq Gələcəyə malik Cəmiyyətə naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm bildirdi.



Vladimir SOKOR

Azərbaycan Prezidentinin "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransdakı çıxışından üç mühüm mesaj aldım. Bunlardan birincisi Azərbaycanın prezidentlik institutuna əsaslanan uğurlu inkişaf modelidir. Prezidentlik institutu mərkəzləşdirilmiş bir qərarvermə sistemində malikdir və Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edən bu sistemdə uzunmüddətli strateji planlaşdırma mümkündür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor söyləyib.

V.Sokor deyib: "İkinci mesaj odur ki, Azərbaycan təkə Avropa enerji ixrac edən ölkə deyil, eyni zamanda Avropa üçün enerji tranziti ölkəsidir. İnkişaf etmiş ölkələrin iqtisadiyyatında "mavi yanacaq"ın rolu uzunmüddətli olacaq. "Yaşıl enerji"nin heç vaxt yüz faiz uğurlu olacağı düşünmürəm. "Mavi yanacaq" a həmişə ehtiyac olacaq və hətta "yaşıl enerji"yə keçiddən sonra da bu enerji növü əhəmiyyətini itirməyəcək. Bu səbəbdən Azərbaycanın gələcəyi etibarlıdır. Azərbaycan yalnız istehsalçı deyil, həm də tranzit ölkədir. Hesab edirəm və gözləyirəm ki, Türkmənistanın böyük həcmdə qaz idxal edəcəyə və bu, "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya çatdırılacaq".

O bildirib ki, üçüncü mesaj Qarabağla bağlıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdıran baş elmi işçi vurğulayıb: "Bu, hərbi-siyasi yolla baş verdi. Meydana hərbi qərarlar verildi və hərbi Qələbə qazanıldı, ardınca siyasi qərarlar qəbul edildi. Bu, hərbi-siyasi həll yoludur. Azərbaycan bu həll yolunu müvəffəqiyyətlə həyata keçirdi. Azərbaycanın Qarabağ üçün xüsusi statusun verilməsi ilə bağlı ideyanı rədd etməsi isə məni heyretləndirdi. Müharibədən sonra Azərbaycan Prezidenti demişdi: "Qarabağın statusu cəhənnəmə getdi".

Pakistanlı ekspert deyib ki, Ermənistan tərəfindən vəziyyət bir neçə aydan bir dəyişir. Onlar beynəlxalq müqavilələrə və imzalandıqları sülh razlaşmalarına əməl etmirlər.

"Prezident İlham Əliyev Pakistan, Türkiyə və Orta Asiya ölkələri ilə əlaqələr barədə danışdı. O bildirdi ki, Azərbaycan üçün region ölkələri ilə yaxşı münasibətlər qurmaq çox vacibdir. Prezident İlham Əliyev həmçinin Azərbaycanla Avropa İttifaqı ilə əlaqələrindən, bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış memorandumdan bəhs etdi.

Hesab edirəm ki, konfrans çox yaxşı keçdi. Prezident İlham Əliyev diqqətli Azərbaycanın inkişafına yönəldi. Biz Prezident İlham Əliyevə gələcək üçün ən yaxşısını arzulayıyıq", - deyərək Xalid Teymur Əkrəm qeyd edib.





Zəfərin ən ali mükafatı

İkinci Qarabağ savaşında misilsiz xidmətlər göstərən 83 hərbcimiz "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb

Li igidlərimizin göstərdiyi qəhrəmanlıqlar yeni medallarla dəyərlandırildi. Onların sırasında "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlıın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları yer aldı.

"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında Əsasnamədə isə qeyd olunub ki, Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" ən ali fərqlənmə dərəcəsidir. "Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" medalıdır. "Vətən Müharibəsi Qəhrəmanı" medalının təsviri qanunla müəyyən olunur. Medal döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

Vətən Müharibəsi Qəhrəmanının xüsusi fərqlənmə nişanı 900 əyarlı qızıldan hazırlanaraq, biri digərinin üzünə yerləşdirilmiş diametri 42 mm olan iki səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Alt ulduz ağ qızıldan, üst ulduz sarı

qızıldan hazırlanıb. Medalın ön tərəfində alt ulduzun guşələri mərkəzdə ikitərəfli hamar şüalı, mərkəzdən sol və sağ tərəflərə doğru hamar pilləvari formadadır. Üst ulduzun guşələri uclarında kiçik küncüklər olmaqla, ikitərəfli hamar şüalıdır. Üst ulduzun mərkəzində zolaq ilə konturlanmış dairəvi lövhə yerləşdirilib. Lövhənin ətrafında guşələri hamar şüalı səkkizguşəli ulduz təsvir olunub. Zolağın üzərində səkkiz ədəd maili xətlər var. Dairəvi lövhənin mərkəzində tünd-qırmızı minalı fonda aypara və ulduz təsvir olunub.

Medalda bütün elementlər rəyefli olaraq qabarıqdır. Medalın arxa tərəfi isə hamar səthlidir, mərkəzdən yuxarıda "Vətən Müharibəsi Qəhrəmanı" sözləri, mərkəzdə "Vətən Müharibəsi 2020" sözləri və rəqəmləri yazılıb.

Medalın paltarə bərkidilmək üçün elementi olan 37 mm x 50 mm beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilib. Üzərində Dövlət Bayrağının rənglərinə uyğun rənglərdə zolaqlar təsvir olunmuş xara lentin mərkəzinə səkkizguşəli ulduz bərkidilib.

Ən yüksək fərqlənmə dərəcəsi hər şəxsə yalnız bir dəfə verilir

Ölkəmizin ərazi bütövlüyünün bərpə edilməsində xüsusi xidmətlərə

rinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərək göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərək igidlik və mərdlik nümayiş etdirmiş 83 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.


Bu ən ali mükafatı almış şəxsə "Vətən Müharibəsi Qəhrəmanı" medalı və adın verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun aktı təqdim olunur. Bu ən yüksək fərqlənmə dərəcəsi hər şəxsə yalnız bir dəfə verilir.

Bu şərəfli ada Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş 5 general, 10 polkovnik, 13 polkovnik-leytenant, 1 nəfər 1-ci dərəcəli kapitan, 18 mayor, 13 kapitan, 6 baş leytenant, 6 baş gizir, 2 gizir, 5 kiçik gizir, 1 kiçik miçman və 3 əsgər layiq görülüb. "Vətən Müharibəsi Qəhrəmanı" adı verilən hərbiçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfəri isə sağdır. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslərə 2000 manat həcmində Prezident təqaüdü verilir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Partiyalar razıdır

"Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni variantına 66 düzəliş edilib



Milli Məclisdə siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb. Siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloq və sosial media nümayəndələrinin iştirakı ilə keçirilən ictimai diqlomələrdə yeni qanun layihəsi ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

Bu qanun layihəsinin təqdim edilməsi son variantında əvvəlki ilə müqayisədə çoxsaylı yeniliklər var. Təkliflər nəzərə alınaraq, layihədəki bəzi müddəalar çıxarılıb və ya dəyişdirilib. Qanun layihəsinin yeni versiyası siyasi sferada maraqla qarşılanıb.

Narahatlıq doğuran məqamlar layihədən çıxarılıb

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib ki, siyasi partiyalar tərəfindən qanun layihəsi üçün edilən təkliflərin xeyli hissəsinin nəzərə alınması müsbət hal kimi dəyərləndirirəm: "Əslində, siyasi partiyaların yaradılması ilə bağlı 10 min üzvün 5 min nəfərə salınması müəyyən etdiyi qurumun aktı təqdim olunur. Bu ən yüksək fərqlənmə dərəcəsi hər şəxsə yalnız bir dəfə verilir.

Bu şərəfli ada Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş 5 general, 10 polkovnik, 13 polkovnik-leytenant, 1 nəfər 1-ci dərəcəli kapitan, 18 mayor, 13 kapitan, 6 baş leytenant, 6 baş gizir, 2 gizir, 5 kiçik gizir, 1 kiçik miçman və 3 əsgər layiq görülüb. "Vətən Müharibəsi Qəhrəmanı" adı verilən hərbiçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfəri isə sağdır. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslərə 2000 manat həcmində Prezident təqaüdü verilir.



də ayrılan maliyyə vəsaitlərinin daha effektiv bölüşdürülməsi, siyasi partiyaların daxili idarəetməni sərbəst həyata keçirməsinin qanunvericilik saviyyəsində təsbit edilməsi, qanunda bəzi xırdaçılıqların aradan qaldırılması və konseptualaşdırılması kimi təkliflər var idi. Bütövlükdə, siyasi partiyalar haqqında yeni qanunun qəbul olunmasını vacib hesab edirik".

Təkliflərin nəzərə alınması partiyaların məsuliyyətini artırır

Milli Həmrəylik Partiyasının sədri Əlişah Hüseynov qeyd edib ki, qanun layihəsinin yenilənmiş versiyasında bir sıra tələblərin nəzərə alınması göstərir ki, layihəyə yenidən baxılması, əlavə və dəyişikliklərin edilməsi haqqında vacib idi. Sözsüz ki, yeni variant təkə hakim partiya üçün yox, bütün partiyalar üçün əlverişlidir.

"Dəyişikliklərə əsasən, partiyaların qeydiyyatı üçün tələb olunan 10 min üzv 5 min nəfərə azaldılıb. Eyni zamanda partiyaya qatılmaq üçün 200 nəfər yox, cəmi 50 təsisçi tələb olunur. Həmçinin partiya sədrliyi və təsisçilərə bağlı ölkədə yaş sənzəmə dair tələb də layihədən çıxarılıb. Layihədəki digər mühüm dəyişikliklər ümumən yeni versiyasını siyasi partiyalar üçün daha münasib formaya gətirib. Siyasi partiyalar son dəyişiklikləri təqdirləyib hal kimi qarşılayıb. Biz də Milli Həmrəylik Partiyası olaraq sözügedən dəyişiklik və güzəştləri həm özümüz üçün, həm də digər siyasi partiyalar üçün məqbul hesab edirik. İndi yeni qanun layihəsi daha müntəzəq mahiyyət və məzmun kəsb edir", - deyir o bildirib.

Partiya sədri deyib ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi indi daha optimal və praktikdir: "Növbəti müzakirələr zamanı mövcud layihə daha da təkmilləşəcək. Əlbəttə, bütün siyasi aktorları 100 faiz cəmədən ideal qanun heç bir ölkədə yoxdur. Ona görə biz ilk növbədə ye-



ni qanun layihəsinin müsbət tərəflərinə fokuslanmalıyıq. Yeni qanun layihəsində bizim partiyamızın da təklif və istəklərinin yer alması digər tərəfdən məsuliyyət hissi-mizi daha da artırır. Ümumiyyətlə, "Siyasi partiyalar haqqında" qanun layihəsinin ictimai müzakirələrinin nəticəsi olaraq, tənqid və təkliflər nəzərə alınmaqla yeni variantın hazırlanıb təqdim edilməsi demokratik yanaşmadan xəbər verir".

Yeni və müntəzəq ruhlu qanun

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin müzakirə mərhələsi uğurla davam etdirilir: "Biz əvvəlki diqlomələrdə də bir sıra təkliflər vermmişdik. Bu təkliflərdən bəziləri layihə müəllifləri tərəfindən nəzərə alınıb. Milli Məclisdə qanun layihəsinin siyasi partiya rəhbərlərinin iştirakı ilə müzakirəsində bəlli olmuşdu ki, layihədə bəzi maddələr demokratiyanın ruhuna uyğun deyil. Ona görə bu maddələr etirazlar edildiyi və yaxşı halda ki, nəzərə alındı. Yenilənmiş variantda bu maddələrin xeyli hissəsinin çıxarılması demokratik yanaşmanın göstəricisidir".

Partiya sədrinin sözlərinə görə, dəyişilməsi ehtiyac olan bəzi müddəalar hələ də var: "Yəqin Milli Məclisdəki növbəti müzakirələrdə başqa təkliflər də nəzərə alınacaq. Biz ölkədəki islahatların tələblərinə uyğun olaraq, siyasi partiyaların rolunun artırılması üçün "Siyasi partiyalar haqqında" yeni qanun qəbul edirik.

Bu qanun demokratik ruhda, bəyənəlxalq təcrübəyə uyğun şəkləldə, eləcə də sadə və işlək mexanizmlə olmalıdır. Ümid edirik ki, Milli Məclisdə lazımi təkliflər nəzərə alınaraq "Siyasi partiyalar haqqında" yeni və müntəzəq ruhlu qanun qəbul ediləcək".

Nəzir QARDAŞXANOVA,
"Azərbaycan"

KTMT İrəvanın avantüralarını boykot edir

Azərbaycan Ermənistan istisna olmaqla, bu təşkilatın digər üzv dövlətləri ilə yaxın dost və etibarlı tərəfdaşdır

44 günlük müharibədə torpaqlarımızın azad edilməsi Azərbaycanın inkişafı və ordusunun döyüş qabiliyyətini artırması ilə yanaşı, digər istiqamətlərdə də atılan addımların, həyata keçirilən müxtəlif tədbirlərin məntiqi nəticəsidir. Bu sırada Ermənistanın bölgədəki inteqrasiya proseslərindən kənar saxlanması, bu ölkənin iqtisadi inkişafı ilə bağlı bütün regional manevar imkanlarının tamamilə məhdudlaşdırılması Azərbaycanın hərbi qələbəsinə aparan yolda olduqca mühüm rol oynadı.

İşğalçı regionda təcrid edən siyasət

Bu siyasətin təməli isə hələ Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyi dövründə qoyulub, Prezident İlham Əliyev tərəfindən isə həyata keçirilməsi qətiyyətlə təmin edilib. Beləliklə, bu siyasətin nəticəsi olaraq Ermənistan regiondakı bütün iqtisadi layihələrdən təcrid olunmuş vəziyyətdə saxlanılıb.

Qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı bütün iqtisadi layihələrin müəllifi Azərbaycandır. Bakı-Tbilisi-Ceyhan, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars kimi bu gün fəaliyyətdə olan kommunikasiya xətləri nəinki regional, qlobal əməkdaşlığın olduqca vacib həlqələridir. Azərbaycanın təşəbbüsü və

moderatorluğu ilə ərsəyə gələn enerji layihələri nəinki ölkəmizin, Xəzər hövzəsinin digər dövlətlərinin də karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmağa qadirdir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə "Şərər-Qərb" nəqliyyat dəhlizinin mühüm elementi olmaqla Çindən Avropaya və əksinə yük daşımalarını daha da sürətləndirib.

Ən əsası isə bu layihələrin reallaşması artıq bir neçə ildir ki, Azərbaycanın inkişafına, yüksəlişinə xidmət edir. Məhz bu kommunikasiya vasitələrinin yaratdığı imkanlar ordumuzun döyüş qabiliyyətini artırılması üçün on modern hərbi islahatların həyata keçirilməsinə yol açdı ki, bu da Vətən müharibəsində zəfərimizi təmin etdi.

Eyni zamanda bu layihələrdən hər birindən tranzit dövlət olaraq



Gürcüstan yararlanır. Bu layihələr üzrə ölkə etdiyi dividendlər Gürcüstan iqtisadiyyatının inkişafında mühüm rol oynayır. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Gürcüstanın beynəlxalq daşımalarını tamamilə yeni keyfiyyət mərhələsinə yüksəltdi. Bu layihələr üzrə əməkdaşlıq Azərbaycan-Gürcüstan münasibətlərini strateji səviyyəyə yüksəltdi.

Hələlik Cənubi Qafqazda qeyd olunanlardan başqa iqtisadi inteqrasiya və əməkdaşlıq platformaları yoxdur. Bu layihələr regionda tərəfdaşlığı dərinləşdirib, yeni

əməkdaşlıq imkanları yaradıb. Bu əməkdaşlığın subyektləri isə yalnız Azərbaycan və Gürcüstandır. Azərbaycan Ermənistan regionda təcrid siyasətinin nəticəsi olaraq ermənilər bu layihələrdən hər zaman kənar qalıb.

Bütün bunlar Ermənistanın mümkün xarici sərmayələrinə də qarşısını alıb, işğalçı dövlətin qlobal dünyaya çıxışını kəşib. Nəticə etibarilə Ermənistan onilliklər ərzində yerində sayıb, olan-qalan iqtisadi imkanlarını da eləcə qıtlıqdan xarici idarəetməyə verib, sürətlə vassal dövlətə çevrilib.

KTMT-də Ermənistanın tərxiatlarına uymurlar

Vətən müharibəsindən əvvəl Azərbaycan Ermənistanı həm də diplomatik sferada dalana dirəmisi, küncə sıxışdırırdı. Hətta Prezident İlham Əliyevin müdrik diplomatiyasının nəticəsi olaraq Azərbaycan təmsil olunmadığı təşkilatlarda belə Ermənistanı port vəziyyətinə salıb. Xatırladıq ki, hələ 2020-ci ilin Tovuz döyüşləri zamanı geri otuzdurulan Ermənistan dərhal riyakarcasına Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatına müraciət etmişdi. Lakin KTMT Ermənistanın baş naziri Nikol Paşinyanın müraciətini cavabsız qoymuş, onu port vəziyyətinə salmışdı.

Vətən müharibəsindən, xüsusən "dəmir yumruğu"un son zərbəsindən sonra Ermənistan kənarından kömək umur, davamlı şəkildə müraciətlər ünvanlayaraq üzvü olduğu KTMT-ni prosessə cəlb etmək istəyir. Lakin KTMT-də Ermənistanın avantüralarını görür, tərxiatlarına uymurlar.

N.Paşinyan həm də unudur ki, KTMT-dəki digər dövlətlərin ha-

mısı Azərbaycanın yaxın dostları və etibarlı tərəfdaşlarıdır. İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət və şəxsi dostluq münasibətləri nəticəsində Ermənistan istisna olmaqla, KTMT üzvü olan dövlətlər Azərbaycanın həm də strateji tərəfdaşlarıdır. Ən mühümüdür ki, həmin dövlətlər Azərbaycanın haqlı mövqeyinə hər zaman dəstək ifadə ediblər.

KTMT-nin Paşinyanın müraciətlərini cavabsız qoyması da Azərbaycanın bu təşkilatın üzvləri ilə olan sıx münasibətləridir. Hansı ki bu münasibətlər Ermənistanı KTMT-dən də təcrid edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təşkilatın bəzi üzvləri Ermənistanı elə güncə qoydular ki, Ermənistan bu günə qədər də bunu yaddan çıxara bilmirlər.

KTMT-nin Paşinyanın müraciətlərini cavabsız qoyması da Azərbaycanın bu təşkilatın üzvləri ilə olan sıx münasibətləridir. Hansı ki bu münasibətlər Ermənistanı KTMT-dən də təcrid edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təşkilatın bəzi üzvləri Ermənistanı elə güncə qoydular ki, Ermənistan bu günə qədər də bunu yaddan çıxara bilmirlər. Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycanı qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələ-

ri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük tərxiatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın digər üzvləri bu tərxiata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə güncə qoydular ki, Ermənistan bu günə qədər də bunu yaddan çıxara bilmirlər.

Elə bütün bunlara görə Ermənistanın baş naziri N.Paşinyan KTMT sammiti çərçivəsində bu təşkilatın bəyənəmə layihəsinin və ölkəsinə yardım göstərilməsi üçün birgə tədbirlər haqqında layihəni imzalamıqdan imtina edib. Səbəb kimi Ermənistanın yardım göstərilməsi ilə bağlı təqdim edilmiş sənədin layihəsinin kifayət qədər dəqiq işlənilməsi haqqında bəyənəmə göstərsə də, bunun bəhəmə olduğu gün kimi aydındır. Necə deyirlər, N.Paşinyan KTMT-dən küsüdü.

Beləliklə, İlham Əliyevin diplomatiyası Azərbaycanın olmadığı masalarda belə Ermənistanı təcrid edir. İlham Əliyevin siyasəti nəticəsində Ermənistan KTMT-dəki müttəfiqləri tərəfindən də boykot edilir, port vəziyyətinə salınır.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"



İlham Əliyevdən Orta Dəhlizə Zəngəzur töhfəsi



Azərbaycan növbəti qlobal nəqliyyat-logistika layihəsinin aparıcı lokomotivinə çevrilir

"Azərbaycanın əlverişli coğrafi mövqedə, iki qitənin - Avropa və Asiyanın qovuşduğu yerləşməsinin üstünlüyü, əlbəttə ki, bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir".

Noyabrın 25-də ADA Universitetində "Orta dəhliz boyunca: geosiyaset, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son illərdə global layihələrdən, təşəbbüslərdən və mühüm proqramlara verdiyi töhfələrdən söz açıb. ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beynəlxalq rəhbərlərinin rəhbərlik etdiyi konfransda İlham Əliyev bəyan edib ki, Azərbaycan Orta Dəhliz üçün işinə fayda vermək üçün imkanlarını səfərbər edib.

Ünvanıylə, Cənubi Qafqazın lideri, Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan geosiyasi mövqeyindən maksimum yararlanaraq, regionlararası nəqliyyat-logistika imkanlarının genişləndirilməsi prosesində fəal iştirak edir. İkinci Qarabağ müharibəsindəki zərərindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqları dəyərli rəhbərlərdən Prezident İlham Əliyev bu prosessa töhfə vermək üçün yeni-yeni global təşəbbüslər irəli sürür. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır.

"Şərqlə-Qərbi" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də "Cənub-Qərbi" və "Şimal-Qərbi" layihələri üzərində də iş apararaq Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha səmərəli və etibarlı marşrut olmasına mühüm töhfə verə bilər.

Hazırda Orta Dəhliz uzadıq Çindən yüklərin Avropaya və Yaxın Şərqlə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal Dəhlizindən orta hesabla 2500 kilometr qısadır və demir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmişdir.

Bu dəhliz həm də tarixi Böyük İpək yolunun yenidən canlandırılması şərtləndirir. Çünki Orta Dəhliz vasitəsi ilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya daşınacaq. Bu dəhlizdən əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna münaqişəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (AB) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta Dəhlizə olan marağı gücləndirir. Bu baxımdan dəhliznin fəaliyyətinin gücləndirilməsi Qərbi və Şərqlə arasında tövbə körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhliz üzrə hərəkət edən blok qatırı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır. Layihənin əhəmiyyəti 2022-ci ildə Ukrayna-Rusiya münaqişəsindən sonra kəskin şəkildə artıb. Bunu iqtisadi göstəricilərdə də təsdiqləyir. Belə ki, 2022-ci ilin birinci rübündə bu istiqamət üzrə yükdaşımalardan həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artıb. İqtisadçı ekspertlər deyirlər ki, 2022-ci ildə Mərkəzi Asiya və Qafqaz vasitəsilə tranzit yüklərinin həcmi 2021-ci ilə müqayisədə altı dəfə artaraq 3,2 milyon tona çatıb.

Noyabrın 25-də Türkiyə xarici işlər naziri Məvlud Çavuşoğlu Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə bu məsələyə toxunaraq bildirdi ki, 2022-ci ildə bu dəhlizlə daşınan malların həcmi keçən ilə nisbətən 6 dəfə daha çox, yəni 3,2 milyon ton olmasa gözlənilir. Nazirin sözlərinə görə, beynəlxalq aktörlər də Orta Dəhlizə daha çox maraq göstərirlər. "Bakı-Tbilisi-Qars demir yolu, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələr strateji xarakter daşıyır. Azərbaycan işğal altındakı torpaqlarını azad etməsi yeni imkanlar yaradır. Qarabağ dünyaya açan Füzuli və Zəngilan hava limanlarını açdıq", - deyər Məvlud Çavuşoğlu bildirib.

Xatırladaq ki, bu il oktyabrın 13-də Astanada səfərdə olan İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə də bu barədə fikirlərini səsləndirmişdi. Dövlət başçısı vurğulamışdı ki, Azərbaycan təkə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır. Bu gün isə gündəlikdə Orta Dəhliz inkişafı məsələsi durur: "Orta Dəhliz inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür. Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturunu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Trans-Xəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdırma bəlik".

Göründüyü kimi, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturunu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirir. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit yüklərinin təxminən 65 faiz artıb. Azərbaycan "Şərqlə-Qərbi" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir.

Əminliklə deyə bilərik ki, Azərbaycan Orta Dəhlizdən önəmli hisssini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Paşinyan sülh danışıqlarını pozur

Ermənistanın Makronun Brüssel görüşündə iştirakını tələb etməsi sülh danışıqlarına növbəti zərbədir

Oktyabrın 7-də Brüsselə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında nözdə tutulan görüş keçirilməyəcək. Bunun səbəbi Ermənistanın baş naziri Nikol Paşinyanın həmin görüşə yalnız Fransa Prezidenti Emmanuel Makronun da iştirak edəcəyi təqdirdə razılıq verəcəyi ilə bağlı açıqlaması olub.



Prezident İlham Əliyev Paşinyanın danışıqları pozmağa cəhd edən bu açıqlamasına cavab olaraq bildirdi ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz: "Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt no ABŞ, no də Rusiya rəsmi səviyyədə tərəfdaşlığı etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik".

Etimadı itirmiş Fransa vasitəçi ola bilməz

Görünür, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ölini üzən Paşinyanın çarəsi yalnız Makrona qalıb. Ermənistan bölgədə sülh və əmin-amanlığın bərpasında maraqlı olmadığına görə, görüşdə vasitəçi kimi yalnız Avropa İttifaqının Prezidenti Şarl Mişel iştirakı ilə razılaşdır. Şarl Mişel tərəfsiz vasitəçiliyi və bölgədə sülh şəraitinin formalaşmasına töhfə cəhdləri rəsmi İrəvanı qane etmir. Azərbaycan dövləti isə daim erməniperast mövqeyi sorgulayan, saxta ittihamları ilə ölkəmizi təhdid etməyə cəhd göstərən Fransanın sülh danışıqlarında iştirakını haqlı olaraq qəbul etmir.

Fransa Parlamentinin hər iki palatasının Azərbaycan əleyhinə indiyədək qəbul etdiyi qətnamələrdən sonra bu ölkə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində vasitəçi ola bilməz. Milli Məclisin bununla bağlı yaydığı bəyanatda da qeyd edilib ki, Fransa Senatının və Milli Assambleyasının destruktiv və təcridatçı addımları Cənubi

Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərər vurur. Nəzərə almaq lazımdır ki, Fransa Cənubi Qafqaz regionunun, eləcə də Avropanın təhlükəsizliyi üçün təhdid törətməmiş, "dəmir yumruq" emaliyyəti nəticəsində artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın müddətdə həll edilməməsinin əsas səbəblərindən biri. Danışıqlar prosesində beynəlxalq vasitəçiləri rolunu oynamaq Fransa bu illər ərzində Ermənistanın işğalına əsaslanaraq status-kvonu qoruyub saxlamağa çalışıb. Ona görə də Azərbaycan Avropa İttifaqının vasitəçiliyi ilə Brüsselə indiyədək keçirilmiş görüşlərin heç birində iştirak etməyən Makronun növbəti görüşə qatılmasını qəbul etmir və bunu sülh danışıqlarını pozmaq cəhdi kimi dəyərləndirir.

Prezident İlham Əliyev dövlətimizin qətiyyətli mövqeyini bir daha bəyan edib

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Paşinyan Azərbaycanla sülh sazişini imzalamamaq üçün öndən gəlmi: "Onun bu məsələdə əsas arxa-daşı porostışkanı olan Fransadır. Ermənistan iki ildir ki, sülh müqaviləsini imzalamamaq üçün müxtəlif yollar axtarırdı. Nəhayət, Praxada baş tutan görüşdə Paşinyan üçün ümid yarandı. Həmin görüşdə Makron da iştirak edirdi və görüşün nəticəsində Avropa İttifaqının müşahidə missiyasının Ermə-

nistanə göndərilməsi barədə razılığa gəlinmişdi. Azərbaycan tərəfi isə, əlbəttə ki, bununla razılaşmadı, sadəcə olaraq lazım bilinən çərçivədə öməkdaşlığa hazır olduğunu bildirdi. Aydındır ki, Avropa İttifaqının müşahidə missiyasının regiona göndərilməsi, əslində, münaqişənin tənzimlənməsi prosesini sürətləndirmək və yüngülləşdirmək istiqamətində atılmış addım deyildir. Bu, daha çox geosiyasi qarşılıqlı element kimi qiymətləndirilə bilər. Paşinyanın məqsədi də belə vəziyyət yaradaraq yekun sülh sazişini imzalamamağa mane olmaq idi. Yəni Fransanın Praxadakı görüşdə iştirakı rəsmi İrəvanı qane etmişdi".

Deputat bildirib ki, Fransa separatizmə dəstək verir, qeyri-obyektiv olaraq Ermənistanı dəstəkləyir və ölkəmizin ərazisində talaçılığa aşkar şəkildə rəvac verməyə çalışır: "Bunun əksinə olaraq, əvvəlki Brüssel görüşlərində Azərbaycanın haqlı maraqlarının müdafiə olunması və ölkəmizin başlatdığı sülh gündəliyi istiqamətində işlərin icrası Ermənistanı qorxudur. Makronun görüşlərdə iştirakı Ermənistanə dəstək elementi yaradır. Ona görə də Paşinyan Fransanın iştirakını ısrarlıdır. Azərbaycan isə ölkəmizə qarşı əsassız ittihamları irəli sürən, senatında qəzəbli qətnamələr qəbul edən Fransanın prezidentinin görüşdə iştirakını məqbul saymır. Cənab Prezident bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bəyan edib. Azərbaycan yalnız ədalətli sülhün formalaşacağı prosesləri dəstəkləyir. Biz bunun əksinə olan bütün amilləri əleyhinəyik. Prezident İlham Əliyev sonuncu çıxış-

şında da dövlətimizin mövqeyini kəsərli və qətiyyətli şəkildə bir daha bildirib".

Paşinyana Avropa İttifaqının obyektiv yanaşması deyil, Fransanın erməniperast mövqeyi sərf edir

Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Ermənistan bu gün belə absurd tələb irəli sürməsi qəbul edilməzdir: "Azərbaycan görüşlərdə hər zaman konstruktiv mövqeyi nümayiş etdirib. İndiyədək Brüsselə Şarl Mişel vasitəçiliyi ilə bir neçə görüş keçirilib, sülh danışıqları artıq baş tutub və uğurla nəticələnib. Həmin görüşlərdə müəyyən məsələlər barədə ciddi razılığa gəlinib. Yəni uğurlu davam etdirilən görüşlər üçün hansısa şərt qoymaq nəyə lazımdır?! Deməli, Ermənistan bir daha sübut edir ki, bölgədə gərginliyin davam etməsində və sülh vəziyyətinin formalaşmamasında maraqlıdır. Bu mənada, Ermənistan Avropa İttifaqının obyektiv yanaşmağa mane olmaq idi. Yəni Fransanın Praxadakı görüşdə iştirakı rəsmi İrəvanı qane etmişdi".

Deputatın sözlərinə görə, Fransa davamlı olaraq ölkəmizə əleyhinə təbliğat aparır. Ermənistanın reklam kampaniyasına uyur: "Ermənistanın böyük bacısı bədən qatnamələr qəbul etməklə, ölkəmiz əleyhinə saxta ittihamlar səsləndirməklə sülh danışıqlarına qatıla bilməz. Bu ölkənin tərəfdaşlığı və qəzəbi açıq-aşkar ortadadır. Belə olan halda, Azərbaycanın Fransanın guya "sülh vasitəçisi" qismində qatılacağı görüşdə iştirak edə bilməz. Ermənistan üzərində başına yıxmaları və üzünə götürdüğü öhdəlikləri yerinə yetirməyib. Cənab Prezident görüşdə iştirak etməyəcəyinin səbəblərini də açıq-aydın deyib. Azərbaycan sülh danışıqlarına gəngə yaratmaq niyyətində olan Ermənistanın havadarını vasitəçi qismində qəbul etmir".

Nəziir QARDAŞXANOVA, "Azərbaycan"

İnsanlığ əleyhinə cinayətlər törədən Ermənistanı

Niderlandın xarici işlər nazirinin Azərbaycanla bağlı qarəzli iddialarına etiraz səfirin diqqətinə çatdırılıb

25 noyabr tarixində Niderland Krallığının Azərbaycanı fəvqlədə və səlahiyyətsiz səfiri Paulin Eizema Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, görüşdə Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstranın 23 noyabr tarixində Niderland Parlamentinə ünvanladığı və guya Azərbaycan Silahlı Qüvvələrinin tərəfindən hərbi cinayətlərin törədilməsi barədə bəzi iddiaların əks olunduğu məktubla bağlı narazılıq diqqətə çatdırılıb.

Görüşdə həmçinin səfir Ermənistan silahlı qüvvələrinin tərəfindən hərbi cinayətlərin törədilməsi barədə bəzi iddiaların əks olunduğu məktubla bağlı narazılıq diqqətə çatdırılıb. Görüşdə həmçinin səfir Ermənistan silahlı qüvvələrinin tərəfindən hərbi cinayətlərin törədilməsi barədə bəzi iddiaların əks olunduğu məktubla bağlı narazılıq diqqətə çatdırılıb. Görüşdə həmçinin səfir Ermənistan silahlı qüvvələrinin tərəfindən hərbi cinayətlərin törədilməsi barədə bəzi iddiaların əks olunduğu məktubla bağlı narazılıq diqqətə çatdırılıb.

Ermənistanın səbəbkarı olduğu mina təhlükəsinin keçmişdə olduğu kimi, bu gün də bölgədə insanların həyatına ciddi hədə olmaqda davam etdiyi, 2020-ci il Vətən müharibəsinin başa çatmasından bu gündək öksəriyyəti mülki şəxs olmaqla, 268-dək vətəndaşımızın mina qurbanı olduğu qeyd edilib. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanla istehsal olunması faktının isə Ermənistanın yeni minalar basdırmaqla Azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyini bariz nümunəsi olduğu bəyan edilib.

Sözündən görüldü Ermənistan hökumətinin törədilən hərbi cinayətlərin qarşısını alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyəti colb edilməsi istiqamətində bugünkü heç bir əməli addımlar görmədiyi vurğulanıb. Ermənistan silahlı qüvvələrinin tərəfindən törədilmiş cinayətlərə ədalətli beynəlxalq qiymətini verilməsinin və bu istiqamətdə Ermənistanla təzyiqli göstərilməsinin zəruriliyi qeyd olunub.

Xarici İşlər Nazirliyinin məlumatında o da bildirilib ki, görüşdə Ermənistanın fərqli olaraq, Azərbaycanın öz beynəlxalq öhdəliklərinə ciddi yanaşdığı və hərbi əməliyyatları zamanı törədilən cinayətlərə bağlı iddiaların müvafiq dövlət qurumları tərəfindən araşdırıldığı qeyd olunub. 17 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərətorfili araşdırmalara başlanıldığını bəyan etdiyi diqqətə çatdırılıb.

Niderland səfiri Azərbaycan tərəfinin mürciatini aidiyyəti üzrə çatdıracağını bildirib.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

Azərbaycan vasitəsilə...

ABŞ Qazaxıstan neftinin daşınması ilə bağlı yeni variant təklif edir

Tarixinin ən qədrətli Azərbaycan son illərdə reallaşdırdığı global miqyaslı layihələri ilə təkə regionda deyil, Avroatlantik məkanda da nüfuzunu yüksəltməkdədir.

Hazırda Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirərək beynəlxalq əlaqələrini daha da möhkəmləndirir.

TASS agentliyinin xəbərinə görə, Amerika şirkətləri Rusiyaya qarşı sanksiyaların nəzərə alınaraq Qazaxıstan hakimiyyəti ilə respublikanın neft ixracının alternativ yollarını müzakirə edirlər. Bu barədə ABŞ-nin Astanadakı səfiri Daniel Rozenblum məlumat verib. Diplomət jurnalistlərlə görüşündə deyib: "Bizim izlədiyimiz əsas məsələlərdən biri sanksiyalar altındakı Rusiyadan neft və çiyatların ixracıdır. Qazaxıstan ixracının düzgün istiqamətə çatması üçün Avropa İttifaqı, ABŞ və Qazaxıstan arasında koordinasiya lazımdır. Bu problemin həlli üçün Qazaxıstan neft məhsullarının

alternativ nəqli marşrutları açar olacaq. Məsələ ciddidir".

Səfir, həmçinin bildirdi ki, Amerika enerji şirkətləri Qazaxıstan neftinin ixracının alternativ yollarının tapılması məsələsini respublika hökuməti ilə fəal müzakirə edir. Bununla bağlı o, 2023-cü ilin əvvəlində Qazaxıstan neftinin ixracının ərazisindən neqlinə dair əldə olunan razılıqları xatırladı.

Rozenblumun sözlərinə görə, hazırda dünyadakı müəkkəb vəziyyətə baxmayaraq, Qazaxıstanın ixrac üçün nözdə tutulan bütün enerji resurslarının Qərb ölkələrinə çatması əmin olmaq xüsusilə vacibdir.

Xatırladaq ki, cari il iyulun əvvəlində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "KazMu-

nayQaz" neft-qaz şirkətinə Qazaxıstan neftinin tədarükünü şəxələndirmək üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) həyata keçirilməsi üçün ən optimal variantların işlənilməsinə tapşırıb.

Bundan sonra Qazaxıstan neftinin ixrac marşrutlarının daha da şəxələndirilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində Energetika Nazirliyi və "KazMunayQaz" (KMQ) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstan neftinin ölkəmizin ərazisindən neqli məsələləri üzrə danışıqlara başlayıb.

Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat marşrutudur. İstifadəyə verilən Bakı-Tbilisi-Qars demir yolu dəhliz bir hissəsidir. Hazırda Qazaxıstan neftinin əsas ixrac marşrutu Xəzər Bo-



ru Kəməri Konsorsiumu sistemidir. Bu, boru kəməri ilə vurulan həcmi 80 faizdən çoxunu təşkil edir. Kəmərin gücü illik 67 milyon ton neftdir.

Qazaxıstan 2023-cü ildən neftini Azərbaycan ərazisindən daşıyacaq şirkətin müəyyənəndirilməsi üzərində işləyir. Bunu "KazMunayQaz"ın İdarə Heyətinin sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev bildirib. Onun sözlərinə görə, hazırda danışıqlar uğurla davam etdirilir. Eyni zamanda KMQ və SOCAR arasında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 1,5 milyon ton neftin neqlinə dair beş il müddətinə müqavilə imzalanıb. Gələcəkdə həcmlərin artacağını gözləyirik, çünki bunda təkcə biz deyil, Azərbaycan da maraqlıdır.

Qazaxıstanın energetika naziri Bolat Aqkulov bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan istiqamətində strateji enerji daşıyıcısının ixracının 6-6,5 milyon tona

çatdırılması nəzərdən keçirilir: "Neft ixracının şəxələndirilməsi üçün xüsusi yol xəritəsi hazırlanıb. Söhbət Aktau dəniz limanı vasitəsilə Bakı limanına, oradan isə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə gedən istiqamətə gedir. Həmçinin Bakı-Supsa və limanda bizim terminalımız olan Bakı-Batumi xətləri, üstəlik, Atraudan Batumiyə və Özbəkistana demir yolu ilə bir istiqamət var. Bundan əlavə, Çinə istiqamət var. Onların hamısı üçün hazırda neft ixracı potensialının genişləndirilməsi və artırılması istiqamətində işlər aparılır. O cümlədən indi bizim 2023-cü il yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan vasitəsilə 1,5 milyon ton neft göndərilməsi ilə bağlı müqavilə

imiz var. Onun 6-6,5 milyon tona çatdırılması üzərində iş gedir". Məlumatı Qazaxıstanın Baş naziri Əlixan Smailov da təsdiqləyib. O bildirib ki, Astana 2023-cü ilin əvvəlində Azərbaycan vasitəsilə 1,5 milyon ton neftin neqlinə başlayacaq. "Bizim indi Bakı-Tbilisi-Ceyhan vasitəsilə gələn il yanvarın 1-dən bu istiqamətdə 1,5 milyon ton neft göndərilməsi ilə bağlı razılaşmamız var. Bu həcmi 6-6,5 milyon tona qədər artırılması üzərində iş gedir. Artıq Batumi və Özbəkistan istiqamətində demir yolu ilə pilot daşımaları başlanılıb".

Rizvan CƏFƏROV, "Azərbaycan"



Strateji düşüncənin uğurları

Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü münasibətilə keçirilən mərasim və Azərbaycan Respublikasının Prezidenti, Partiyanın Sədri İlham Əliyevin bu tədbirdəki çıxışı son üç onilliyin inkişaf mənzərəsinin nəzərdən keçirilməsi, tarixi proseslərin obyektiv dəyərləndirilməsi baxımından əlamətdar oldu.



zım yolumuz çox çətki. Ancaq elə gedib, elə nöqtə vurmali idik ki, bu, birdəfəlik olsun... Xalqımız ordumuzla tam birləşdi. Ona görə də biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-İqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədalətli bərpə etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənəm. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra Şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabənində Azərbaycan xalqına Şüca Şübjəsinin verdiyim. Ulu Öndərin məzarı özümdə özümə dedim ki, bu vəsiyyətdə, bu sonuncu vəsiyyətdə yerinə yetirildi".

əbədi qalacaq, o cümlədən mənəm. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra Şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabənində Azərbaycan xalqına Şüca Şübjəsinin verdiyim. Ulu Öndərin məzarı özümdə özümə dedim ki, bu vəsiyyətdə, bu sonuncu vəsiyyətdə yerinə yetirildi".

Ləyaqətli siyasət

Bu gün Azərbaycan dövləti azad yurdumuzda, Qarabağda, Şərqi Zəngəzürdə ölkəmizin öz imkanları hesabına genişmiqyaslı quruculuq-abadlıq tədbirlərini uğurla həyata keçirir. Ermənilərin işğal dövründə vandalcasına xaraba qoyduqları ərazilər yenidən cənnətə çevirilir. Eyni zamanda ölkəmiz ermənilər üzərindəki diplomatik zəfərinə də möhkəmlənir. Etibarlı tərəfdaş icmici real fəaliyyəti ilə hər zaman doğrultmuş Azərbaycana inanaraq, güvənən dost ölkələrin dəstəyi ilə beynəlxalq təşkilatlarda erməni təxribatlarının qarşısını mütəmadi olaraq Dövlətimiz apardığı ləyaqətli siyasətlə nüfuzunu daha da yüksəldir. Qoşulmama Hərəkətində, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında və digər qurumlarda uğurlu fəaliyyəti ilə beynəlxalq mövqelərini daha da gücləndirir. Hətta üzv olmadığı qurumlarda belə Azərbaycan haqlı mövqeyi, qazandığı etibar, sözünə də imzası qədər dəyər verməsi ilə hörmət görür. Azərbaycanın üzv olmadığı Frankofoniya təşkilatında baş verənlər bunun daha bir nümunəsi oldu. Bu qurumda Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırıldı. "Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistanı indiyə qədər dəstəkləyir... Orada hazırlanmış qətnamənin ilk variantı sırf anti-Azərbaycan təzislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi", - deyər Prezident İlham Əliyev yada saldı. "Frankofoniya təşkilatında olan dostlarımızın, onları biz yaxşı tanıyırdıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - söyi nəticəsində bütün anti-Azərbaycan təzisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yeni bu onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırdıq. Bizim sözlümüzə imzamız arasında heç bir fərq yoxdur".

Bu gün cəmiyyət həyatının ən müxtəlif sahələrində islahatlar uğurla davam etdirilir, inkişaf dəyişiklikləri baş verir, vətəndaşların həyat səviyyəsi daha da yüksəlir, yaşayış standartları artırılır. Azərbaycan heç kəmdən əsas enerji-kommunikasiya mərkəzi kimi global proseslərə əhəmiyyətli təsir imkanlarını genişləndirir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolunun uğurları, dövlətçilik dəyərlərinin nailiyyətləridir. Bu böyük dövlət adamının ən qiymətli mirası bu gün getdikcə inkişaf edən, güclənən müstəqil Azərbaycan dövlətidir. Prezident İlham Əliyevin liderliyi, aparılan siyasət ümumxalq dəstəyi və Yeni Azərbaycan Partiyasının da fəal iştirakı ilə dövlətimiz daha da inkişaf edir, böyük hədəflərə, işıqlı amallara doğru özmlə irəliləyir.

İradə ƏLİYEVƏ,
"Azərbaycan"

AZƏRTAC

Prezident İlham Əliyevin göstərişinə əsasən bölgələrdə vətəndaşların qəbulu keçirilir

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 25-də Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarından, eyni zamanda həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbulu gələn 208 vətəndaşın nazir onları problemlərini həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşıraraq verib. Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində qazınan uğurlardan məmnun olduqlarını, qalib ölkənin vətəndaşları olmaqdan qürur duyduqlarını bildiren sakinlər onların müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Həmin gün general-polkovnik V.Eyvazov həmin şəhər və rayonların polis orqanlarında vakant olan sırayı və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulu bağlı sıra baxışını da keçirib.

Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulu şərtlərinə uyğun gələn 262 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 47-si Vətən müharibəsi iştirakçısı olub.

Qeyd edək ki, Vətən müharibəsi başa çatdıqdan sonra xidmətə qəbulu bağlı qüvvədə olan tələblərə uyğun gələn 1000 nəfərə yaxın müharibə iştirakçısı və şəhid ailələrinin üzvləri daxili işlər orqanlarında işlə təmin olunublar.

* * *

Fövqəladə hallar naziri Kəmaləddin Heydər noyabrın 25-də Gəncə şəhərində, nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinlərinin qəbulunu keçirib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinlərinin müraciətlərini əksəriyyəti yerində həllini tapıb, bir sıra məsələlərə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavini, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul ediblər.

Ümumilikdə müraciət etmiş 159 vətəndaş qəbul edilmişdir. Qəbulu gələn vətəndaşlar onların müraciətlərini yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

* * *

Dövlət Gömrük Komitəsinin (DGK) bildirişinə görə, noyabrın 25-də DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağrov Horadiz şəhərindəki Muğan Mərkəzində Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı Şahin Bağrov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlarını verib.

* * *

Noyabrın 25-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Salyan rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral kəməllər, işlə təmin olunma və digər məsələlərə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinin baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin dekabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli

S/n	Qəbulu keçiriləyi şəhər, rayon	Əhatə olunan şəhər və rayonlar	Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu	Qəbulu keçiriləyi gün
1.	Masallı	Masallı, Yardımlı	kənd təsərrüfatı naziri İnam Karimov	01
2.	Abşeron	Abşeron, Zəngilan	Baş prokuror Kamran Əliyev	02
3.	Mingəçevir	Mingəçevir, Yevlax	"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev	05
4.	Şirvan	Şirvan, Hacıqabul, Salyan, Neftçala	rağmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev	06
5.	Biləsuvar	Biləsuvar, Cəlilabad, Cəbrayıl	Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova	06
6.	İmişli	İmişli, Saatlı, Sabirabad	ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev	07
7.	Şirvan	Şirvan, Hacıqabul, Salyan, Neftçala	Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli	08
8.	Qəbələ	Qəbələ, Oğuz	gənclər və idman naziri Fərid Qayıbov	09
9.	Ucar	Ucar, Kürdəmir, Zərdab	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov	09
10.	Qobustan	Qobustan, Şamaxı, Ağsu	ədliliyə naziri Fikrət Məmmədov	14
11.	Gəncə	Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocavənd, Kalbəcər	Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı	14
12.	Kürdəmir	Kürdəmir, Ucar, Zərdab	Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev	14
13.	Qəbələ	Qəbələ, İsmayıllı, Oğuz	Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev	14
14.	Ağstafa	Ağstafa, Qazax, Tovuz, Gədəbəy	Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov	15
15.	Qusar	Qusar, Quba, Xaçmaz, Şabran, Siyazan	Ali Məhkəmənin sədri Ramiz Rzayev	16
16.	Qəbələ	Qəbələ, İsmayıllı	əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev	16
17.	Sabirabad	Sabirabad, Saatlı, İmişli	İqtisadiyyat naziri Mikayıl Cəbbarov	16
18.	Sumqayıt	Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa	mədəniyyət naziri Anar Karimov	16
19.	Ağsu	Ağsu, İsmayıllı	"Azərsu" ASC-nin sədrinin səlahiyyətini icra edən Kəçərqanlı Həsənov	16
20.	Xaçmaz	Xaçmaz, Quba, Qusar, Şabran, Siyazan, Xızı	daxili işlər naziri Vilayət Eyvazov	17
21.	Hacıqabul	Hacıqabul, Şirvan	fövqəladə hallar naziri Kəmaləddin Heydər	17
22.	Şamaxı	Şamaxı, Qobustan	"Azəriqaz" ASC-nin sədri Vüqar Əhmədov	22
23.	Saatlı	Saatlı, Sabirabad, İmişli, Beyləqan	elm və təhsil naziri Emin Əmrullayev	23
24.	Zaqatala	Zaqatala, Balakən, Qax	energetika naziri Parviz Şahbuzov	23
25.	İsmayıllı	İsmayıllı, Ağsu	Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağrov	23
26.	Abşeron	Abşeron, Zəngilan	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov	23
27.	Şamaxı	Şamaxı, Ağsu, Qobustan	İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev	23
28.	Sumqayıt	Sumqayıt, Abşeron, Zəngilan	"AzərİstilikTəchizat" ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev	23

Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

Dünyada hər 3 qadıncıdan biri hüquqlarının pozulmasından əziyyət çəkir

Noyabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə "Qadınlara və Qızlara Qarşı Gəncər əsaslı Zorakılıqla Mübarizə" üzrə 16 Günlük Fəallıq Kampaniyası" adlı tədbir keçirilib.



AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd əhəmiyyətli və rəqəmsal medianı qadınlara və qızlara qarşı gəncər əsaslı zorakılıqla mübarizə işinə cəlb etmək, o cümlədən onların dəstəyi ilə hər kəse çağırış etməkdir. Toplantıda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media qurumlarının təmsilçiləri, tanınmış jurnalistlər, bloqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirdi ki, kampaniyanın əsas məqsədi qadınlara qarşı hər hansı zorakılığın qarşısını almaq və bununla bağlı maarifləndirmə işinin aparılmasıdır.

Sədaqət Qəhrəmanova diqqətə çatdırıb ki, bəzi hallarda qadınlar onlara qarşı edilən zorakılıq hallarını gizli saxlayırlar. Bu da hadisənin ciddi xarakter almasına və günahkarların məsuliyyətə cəlb edilməsinin gecikməsinə səbəb olur.

Qadınlara qarşı zorakılıqla mübarizədə cəmiyyətin və medianın rolunu yüksək qiymətləndirən komitə sədrinin müavini preventiv tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, media işçiləri qadınlara qarşı zorakılıqla bağlı etibarlı və müstəqil məlumat mənbələrinin istifadə etməlidirlər. Onlar həmçinin milli, regional və beynəlxalq səmərəli barədə məlumatlı olmalıdırlar.

"Yeni qloballaşan kommunikasiya dövrünün müsbət olduğu kimi, qarantılı təhlükə də var. Buraya sosial medianın böyük qeyri-konstruktiv şəkildə istifadə edilməsi daxildir. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədilə təhsil ocaqlarında təlimlərin təşkil edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Vladanka Andreyeva qeyd edib ki, qadınlara və qızlara qarşı zorakılıq dünyada ən geniş yayılmış insan hüquqları pozuntusu kimi qalır və hər 3 qadıncıdan biri bundan əziyyət çəkir. Bu rəqəm son on il ərzində əsasən dəyişməz qalıb.

"BMT-nin Azərbaycanı nümayəndəliyi bu kampaniyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, inkişaf tərəfdaşları, akademik dairələr və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcəkdir. Bu 16 gün ərzində biz Azərbaycanın 16 bölgəsinə səfər edəcəyik. Qadın və qızlara qarşı zorakılıqla son qoymaq üçün məlumatlılığı artıracağıq, zorakılıqdan əziyyət çəkənləri dəstəkləyəcəyik,

qadınlara qarşı nifrətə "yox" deyəcəyik və dəyişikliyə aparan fəaliyyət üçün bütün imkanları səfərbər edəcəyik", - deyən Vladanka Andreyeva qadınlara hüquqlarının müdafiə etməyə üçün mövqə tutmağa, qadın və qızlara qarşı zorakılıqla son qoymağa çağırış edib. Vurğulayıb ki, zorakılıqla mübarizədə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bu məsələdə əsasən də medianın rolunu qeyd edib.

Vladanka Andreyevanın sözlərinə görə, dünya mətbuatında informasiyaların ötürülməsi zamanı qadın zorakılığı ilə bağlı xəbərlərdə stereotiplər saxlanılır. "Media bizim həyatımızı formalaşdırır və qadınlara qarşı mübarizədə bu sahədə çalışanlardan dəstək gözləyirik", - deyər V. Andreyeva qeyd edib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinliyinə çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev zorakılıqla qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirdi. Statistik rəqəmlərə diqqət çəkən DİN rəsmisi bu sahədə ölkədə kifayət qədər işlər aparıldığını qeyd edib.

Sonra möisət zorakılığı ilə mübarizəyə həsr olunmuş videorolik nümayiş etdirilib.

Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası olub



Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən iclasda ölkəmizin müvafiq dövlət orqanlarının nümayəndələri ilə yanaşı, ölkəmizin aparıcı ali təhsil müəssisələri, akademiyaçıları, elm ocaqlarını təmsil edən gəncəli hüquqşünaslar və media nümayəndələri iştirak ediblər.

Elmi-Məsləhət Şurasının iclasını açan baş prokuror əvvəlki iclasdan keçən dövrdə ölkəmizin ictimai-siyasi həyatında, hüquqi dövlət quruculuğunda baş vermiş əhəmiyyətli hadisələr haqqında məlumat verib. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin bərpası, mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi istiqamətində mühüm layihələr icra edilib. Zəngilan rayonunun Ağalı qəsəbəsinə vətəndaşlarımızın köçməsi ilə Qarabağa Böyük qayıdışın təməli qoyulub. Şərqi Zəngəzurun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq Zəngilan Beynəlxalq Hava Limanının təntənəli açılışı olub, Birinci vitse-prezident Mehriban xanım Əliyev

vanın yaxından iştirakı və dəstəyi ilə təhsil, sosial, incəsənət və digər sahələrdə öhatə edən irimiqyaslı tədbirlər həyata keçirilib.

Otən müddətdə ölkəmizin hüquq ictimaiyyəti və hüquq sistemimizin inkişafı baxımından mühüm hadisə kimi Prezident İlham Əliyevin 2022-ci il 19 may tarixli fərmanı ilə "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsinin təsis edilməsi xüsusi qeyd edilib.

Sonra sədr Kamran Əliyev tərəfindən şura üzvlüyünə yeni qəbul edilmiş qeyd edilən publik hüquqi şəxsin icraçı direktoru Samir Mahmudov və Vəkilər Kollegiyasının nümayəndəsi, Media-siya Şurasının Etika Komitəsinin sədri, 20 saylı Vəkil bürosunun rəhbəri İlham Həsənova təqdim edilib. İclasla davət edilmiş Konstitusiyaya Məhkəməsinin hakimi Ceyhun Qaracayev tərəfindən "Hüquq-mühafizə orqanlarının fəaliyyətində Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqətli Alqaldan Rəftarın Qarşısını Alınması" dair Komitəsinin (CPT) standartları" mövzusunda təqdimat keçirilib.



Mundialda Azərbaycan bayrağı

Uels - İran matçında fanatlar tribunalarda 50 milyon azərbaycanlının birlik bayrağını dalğalandırıblar

Ötən günün nəticələri

B qrupu	Uels - İran - 0:2
	İngiltərə - ABŞ - 0:0
A qrupu	Qətər - Senegal - 1:3
	Niderland - Ekvador - 1:1

26 noyabr təqvimi

D qrupu	Tunis - Avstraliya (14:00)
	Fransa - Danimarka (20:00)
C qrupu	Polşa - S.Ərəbistanı (17:00)
	Argentina - Meksika (23:00)

A qrupu	B qrupu	C qrupu	D qrupu
Qətər	İngiltərə	Argentina	Fransa
Ekvador	İran	Saudiyyə Ərəbistanı	Avstraliya
Senegal	ABŞ	Meksika	Danimarka
Niderland	Uels	Polşa	Tunis
E qrupu	F qrupu	G qrupu	H qrupu
İspaniya	Belçika	Braziliya	Portuqaliya
Kosta Rika	Kanada	Serbiya	Qana
Almaniya	Mərakeş	İsveçrə	Uruqvay
Yaponiya	Xorvatiya	Kamerun	Cənubi Koreya



Qavi də tarixə düşdü

İspaniyalı yarımmüdafiəçi Qavi mundiallar tarixində qol vuran ən gənc futbolçular siyahısına adını yazdırıb. Belə ki, Qətdə təşkil olunan futbol üzrə Dünya çempionatında İspaniya-Kosta Rika (7:0) oyununda fərqlənən Qavi mundiallar tarixində qol vuran ən gənc üçüncü futbolçu olub.

- Mundiallarda qol vuran ən gənc 10 futbolçunu təqdim edirik:
1. Pele (17 yaş və 239 gün) - Braziliyada Uelsə qarşı 1958-ci il 19 iyun.
 2. Manuel Rosas (18 yaş və 93 gün) - Meksikada Argentinaya qarşı-1930-cu il 19 iyul.
 3. Qavi (18 yaş və 110 gün) - İspaniyada Kosta Rikaya qarşı-2022-ci il 23 noyabr.
 4. Maykl Oven (18 yaş və 190 gün) - İngiltərədə Rumniyaya qarşı -1998-ci il 22 iyun.
 5. Nikolay Kovaş (18 yaş və 197 gün) - Rumniyada Peruya qarşı -1930-cu il 14 iyul.
 6. Dmitri Şişev (18 yaş və 231 gün) - Rusiyada Belçikaya qarşı -2002-ci il 14 iyun.
 7. Lionel Messi (18 yaş 357 gün) - Argentinada Serbiya və Monteneqroya qarşı - 2006-cı il 16 iyun.
 8. Julian Green (19 yaş və 25 gün)- ABŞ-də Belçikaya qarşı - 2014-cü il 1 iyul.
 9. Divock Origi (19 yaş və 65 gün) - Belçikada Rusiyaya qarşı -
 10. Martin Hoffman (19 yaş və 88 gün) - Şərqi Almaniya Çiliyə qarşı -1974-cü il 18 iyun.



Autsayderin sürprizi

Baxımlı futbol, mükəmməl oyun üslubunun şahidi olmasaq da, qarşılaşmada əzmkarlıq, mübarizlik komandalının əsas üstünlükləri idi. Matçdan öncə görüşün nəticəsi ilə bağlı ünvanlanan suallara cavabımızda baş məşqçilərin meydançaya tətbiq edəcəyi oyun anlayışının, matçın gedişatına kənarından edəcəyi dəyişikliklərin çox vacib olduğunu vurğulamışdıq.

Qarşılaşmanın ilk dəqiqələrində müdafiə olunmaq taktikası seçən hər iki tərəf əks-hücum planına üstünlük vermişdi. Əslində, hər iki komandanın hazırlıq heyəti daha çox hücum futbolu oynamağa imkan verir.

Fasilədən sonra Uels millisi daha çox müdafiə olunacağını göstərərək İrana daha rahat futbol oynamağa imkan verdi. Əsasən, 60-cı dəqiqədən etibarən paslı oyuna üstünlük verən iranlılar oyunu meydançanın Uelsə aid hissəsində qurmağa başladılar. Bu hücumlar fonunda komandanın iki ardıcıl zərbəsi qapı dirəyinə tuş gəldi. Bir sözlə, britaniyalılar qapı dirəkləri qoldan xilas etdi. Nominal meydan sahibləri isə topu rəqibə verərək müdafiə olunmaqla, yaranan ani əks-hücumlarda qol epizodları yaratmağa çalışdı. Lakin bundan da istifadə edə bilmədi. Çünki İran futbolçuları rəqibə boş zona yaratmadılar. İranlılar itirilən hər topu tez zamanda qazanmağı bacardılar. Əvvəzində edilən kobudluğa görə, Uelsdə qapıçı Ueyn Hennessi qırmızı vərəqə ilə meydana qovuldu. Azlıqda qalan, görüşün sonlarına doğru mental və fiziki cəhətdən oyundan düşən uelslilər qapılarında iki qol gördülər. Beləliklə, yekunda 2:0 hesabı ilə qalib gələn İran seçməsi cari mundialda ilk qələbəsini qazandı-2:0.

Qeyd edək ki, İran millisini Karlus Keyroş çalışdırır. O, bu ilin sentyabrından bu posta təyin olunub. Milli onun rəhbərliyi ilə çıxdığı 2 matçda 1 qələbə qazanıb, 1 də heç-heçə edib.

Heyətinin dəyəri 68,58 milyon avro olan İran "DÇ-2022"-nin B qrupunda dəyəri ən aşağı olan komandadır. Yığmanın ən bahalı futbolçusu Mehdi Taremidir. Portuqaliyada "Portu"-nun formasını geyinən forvardın qiyməti 20 milyon avrodur.

Elçin CƏFƏROV, "Azərbaycan"

Tiaqo Silvadan ittihamlara cavab



Braziliya millisinin mərkəz müdafiəçisi və kapitanı Tiaqo Silva Serbiya millisinin baş məşqçisi Dragan Stoykoviçin fikirlərinə münasibət bildirib.

Serb mütəxəssis Braziliya ilə oyun öncəsi rəqibin 4-2-4 sistemini oynayacağı ilə bağlı danışarkən deyib: "Dörd hücumçunun olması yaxşı haldır. Bəs müdafiə? Arxada kimsə olacaq?"

Tiaqo qrupun ilk matçında Serbiyaya 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra jurnalistlərə deyib: "Biz istər 1:0, istər 2:0 hesabı ilə qalib gələndə sevinirik. Amma bizim xoşbəxtliyimiz ondadır ki, arxada oturub əziyyət çəkmirik. Vacib odur ki, qol buraxmadıq. Çox danışmağı, mübahisə etməyi sevmirəm, amma onların məşqçisi matçdan əvvəl demişdi: "Braziliya dörd hücumçu ilə oynayacaq, bəs arxada kimsə olacaq?"

Neymarla bağlı son durum

Braziliya millisinin hücumçusu Neymar topuq nahiyəsindən zədə alıb. Ulduz futbolçu qrupun ilk matçında Serbiyaya qarşı oyunda 79-cu dəqiqədə Antoni ilə əvəzlənib.

Braziliya millisinin həkimi Rodriqo Lasmar Neymarın durumu barədə danışarkən deyib: "Neymarın sağ topuğu burxulub. Neymarda şişlik var idi və dərhal ilkin tibbi yardım göstərdik. Onunla bağlı durum müayinə və fizioterapiyadan sonra aydınlaşacaq".

Braziliyanın bəzi media qurumları 30 yaşlı hücumçunun bundan sonra iştirakının sual altında olduğunu yazıb. Braziliya milli-

sinin baş məşqçisi Tite isə bununla bağlı deyib: "Neymarın Dünya çempionatında oynayacağına əmin ola bilərsiniz. Mən buna tam əminəm".



Fernandes mətbuata səsləndi

Portuqaliya millisinin üzvü Bruno Fernandes "DÇ-2022"-nin ilk turunda Qana ilə oyundan (3:2) sonra komanda yoldaşı Kriştiano Ronaldo barədə danışdı.

Qol.az xəbər verir ki, "Mançester Yunaytd"-in yarımmüdafiəçisi son zamanlar tənqid olunan 37 yaşlı hücumçunun bu turunda daha yaxşı oynadığını bildirib: "Düşünürəm ki, Kriştiano tənqid olunmağı sevdi. Ona görə də hamımızdan belə işləməyə davam etməyinizi xahiş edirəm. Siz bunu edəndə Ronaldo ən yaxşı oyununu göstərir".

Fernandes qeyd edib ki, Ronaldo ilə millidə və klubda birlikdə oynamaq onun xəyalı olub: "Bu, heyrətamiz bir şeydir. Biz hələ də onunla millidə komanda yoldaşıyıq. Mənim üçün əsas odur ki, Portuqaliya turirdə əlindən gələni etsin. Çünki bunu etsək, o zaman Kriştiano da xoşbəxt olacaq, mən də. Ümumiyyətlə, Portuqaliyada hamı xoşbəxt olacaq".

Ronaldo rekordundan danışdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Dünya çempionatının ilk turunda Qanana məğlub etdikləri oyundan sonra fikirlərini bildirib. 37 yaşlı forvard 3:2 hesabı ilə qələbə qazandıqları matçla bağlı bunları deyib: "5-ci mundialda gözəl qələbə qazandıq. Qalibyyət vacib idi. Dünya çempionatına yaxşı başlamaq istəyirdik. Mənim qol vurmağım yox, komandamın qazanması vacibdir".

Beş fərqli mundialda qol vuran ilk futbolçu olan Ronaldo rekordu ilə bağlı da danışdı: "Rekord mənim üçün qürur mənbəyidir. Yaxşı oynadıq və qazandıq. Bundan daha vacib olan bir şey yoxdur".

Oddo hakimlikdən narazıdır

Qana millisinin baş məşqçisi Otto Oddo "DÇ-2022"-nin ilk turunda Portuqaliya ilə oyunda qapılmasına verilən penalti qərarına etiraz edib.

O, 2:3 hesabı ilə uzduqları matçdan sonra keçirilən mətbuat konfransında həmin epizodu məğlubiyətin səbəblərindən biri kimi göstərib: "Penalti epizoduna qədr yaxşı oyun keçirdik. Məncə, penalti çox səhv qərar idi. Buna məyus olduq. Biz düzgün futbol oynayırdıq, amma hakim doğru qərar vermədi. Bildirirəm, VAR niyə işə düşmədi. Heç bir izahat da olmadı. Dünya səviyyəli komanda ilə hesabda geri olaraq oynamaq çətindir".

Baş məşqçi penalti qərarının görüşün baş hakimi İsmail Elfatın (ABŞ) rəqib futbolçusu Kriştiano Ronaldoya hədiyyəsi olduğunu bildirib: "Kimsə qaydalar çərçivəsində qol vursa, təbrik edərəm. Amma bu, həqiqətən hədiyyə idi. Hakimin Ronaldoya hədiyyəsi".

Xatırladaq ki, Ronaldo Qanaya penaltıdan vurduğu qolla tarixi rekordla imza atıb. O, 5 Dünya çempionatında qol vuran ilk futbolçu olub.



Azərbaycan hədəfə yaxınlaşır

Ölkəmiz regionun sənaye mərkəzinə çevrilir

Ölkəmizin iqtisadi inkişaf dinamikası artmaqda davam edir. Həyata keçirilən islahatlar sayəsində bütün sahələrdə, xüsusilə qeyri-neft-qaz sənayesində yüksək nəticələr əldə olunur. Belə davam edərsə, daha bir hədəfə çatmağa - Azərbaycanın inkişaf etmiş sənaye ölkəsinə çevrilməsinə çox qalmayıb.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə ölkə iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini bildirərək demişdir: "Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir".

Sitata əlavə olaraq qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 5,6 faiz artım qeydə alınıb. İxracda da qeyri-neft-qaz məhsullarının çəkisi artıb. Belə ki, bu ilin 9 ayında qeyri-neft-qaz məhsullarının ixracına aid göstəricilər ötən ilin eyni dövründəki rəqəmləri faktiki qiymətlərlə 17, real ifadədə 5,8 faiz üstələyib.



Qeyri-neft-qaz sektorunun inkişafında sahibkarlığın formalaşması önəmli rol oynayır. Odur ki, məhsul istehsalında və xidmətlərin göstərilməsində özəl sektorun payı daha çoxdur. Təsəvvürü deyil ki, cari ilin yanvar-oktyabr aylarında da sənayedə qeyri-dövlət sektorunun payı 90 faizə yaxınlaşmışdır.


Emal sektorunda qeyri-neft-qaz məhsullarına gəldikdə, 10 ay ərzində ötən ilin eyni dövrü ilə müqayisədə qida məhsulları istehsalı 8 faiz artmışdır. Bu dövrdə, həmçinin 417 milyon manatlıq toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatlar, ayaqqabılar istehsal edilmişdir ki, bunlar da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Kimya və əczaçılıq məhsullarının, rezin və plastik kütlə məhsullarının istehsalında da artım müşahidə olunmuşdur. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən əczaçılıq məhsullarının istehsalında 16,9, rezin və plastik kütlə məhsullarının istehsalında 6,5, kimya sənayesi məhsullarının istehsalında 3,8 faiz artım qeydə alınmışdır. Tikinti materialları sahəsində isə istehsalın ümumi dəyəri 905,4 mil-

yon manat olmuşdur ki, bu da 14,9 faiz artım deməkdir. Yeri gəlmişkən qeyd edək ki, örazilərimizin erməni işğalından azad edilməsi tikinti materiallarına olan tələbatı artırır. Ona görə də bu sahədə məhsul istehsalının artması xüsusi əhəmiyyət daşıyır.

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında metalqurğuya və hazır metal məmulatlarına da tələbat artacaq. Ona görə də bu sahədə cari ilin yanvar-oktyabr aylarında 1 milyard 224,1 milyon manatlıq məhsulün istehsal olunması özlüyündə ikiqat müsbət faktordur. Həmin dövrdə polad boruların istehsalı 2,2 dəfə, armaturun istehsalı 48,1, poladtökme istehsalı 33,1 faiz artmışdır.

Qeyri-neft-qaz sənayesində yüksək artım qeydə alınan sahələrdən biri də maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarım-qoşquların istehsalı sahəsidir. Belə ki, hesabat dövründə bu sahələr üzrə ümumilikdə 441,2 milyon manatlıq məhsul istehsal edilmişdir. Övvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarım-qoşquların istehsalı 81,7, maşın və avadanlıqların istehsalı isə 45 faiz artmışdır.

Rüstəm KAMAL,
"Azərbaycan"



Kənd turizmi

Bu sahənin inkişafı üçün şərait də var, potensial da...

Turizm sənayesində kənd turizmi mühüm yer tutur. Xüsusilə şəhərlərin əhalisi səs-küyden uzaqda, sakitlik olan yaşıl guşədə, təbiət qoynunda istirahət etməyə üstünlük verir.

Turizm sənayesində kənd turizmi yalnız biznes növü deyil, eyni zamanda ictimai diplomatiya vasitəsidir. Son dövrdə Azərbaycanda kənd turizmi istiqamətində lazımi infrastrukturun yaradılması xarici turistlərin də respublikamıza marağını artırır. Azərbaycanın təbiəti və coğrafiyası bu sahənin inkişafı üçün kifayət qədər imkan yaradır.

Kənd turizminin inkişafı kəndlərin sosial-iqtisadi yüksəlişində, əhalinin məşğulluğunda, ərazilərin təbii-iqtisadi potensialından səmərəli istifadə edilərsə, əhəmiyyətli rol oynayır. Turizmin inkişafı, həmçinin əhalinin gəlirlərini artırmaqla onların həyat tərzinin yaxşılaşmasına, işsizlik və yoxsulluğun azalmasına təsir göstərir.

Adından da göründüyü kimi, bu fəaliyyətlə, əsasən, kənd sakinləri məşğul olurlar. Onlar turistlərə öz evlərində yer verir və bələdçilik, sürücülük, qidalanma kimi xidmətlər təklif edirlər. Kənd turizminin inkişafı, eyni zamanda yerli camaatın ənənələrə sadiq qalmasına, mədəniyyətin təbliğinə, təbiətin qorunmasına töhfə verir. Kənd turizminin inkişafında istənilən nəticəni əldə etmək üçün yerli əhalinin bu istiqamətdə maarifləndirilməsi olduqca əhəmiyyətlidir.

"Turistik kənd"lərin formalaşdırılması istiqamətində işlər aparılır

Azərbaycanın geniş kənd turizm potensialı nəzərə alınaraq ölkəmizdə bu sahənin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir. Dövlət Turizm Agentliyindən qəzətimizə verilən məlumata görə, "İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə və "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nda aqroturizmin inkişafı üzrə qarşıya qoyulmuş əsas öhdəliklərin yerinə yetirilməsi üçün müxtəlif layihələr icra olunub. Hazırda "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq, turizm potensialı olan kəndlərdə "turistik kənd"lərin formalaşdırılması istiqamətində işlər aparılır. Bu işlərin həyata keçirilməsində bir sıra dövlət qurumları, beynəlxalq təşkilatlar və yerli qeyri-hökumət təşkilatları iştirak edirlər.

Məlumatda qeyd olunub ki, yerli və xarici turistlərin rahatlığı üçün ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Dövlət Turizm Agentliyi ilə əməkdaşlığı çərçivəsində "Bələdçi" kitabları ərəsəyə götürülmüşdür. Bu sahədə fəaliyyət göstərən təlimçilərin peşəkərliliyinin artırılması məqsədilə

l təlimatlar toplusu hazırlanıb. Turistlərin səfər etdikləri region haqqında məlumatlılığının artırılması məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ziyarətçi xəritələri hazırlanıb və bu xəritələrdə aqroturizm subyektləri öz əksini tapıb.

Kənd turizmi urbanizasiyanın qarşısını alır

Mövzu ilə bağlı fikirlərini bildirən turizm eksperti Rəhman Quliyev qeyd edir ki, kənd turizminin inkişafı bilavasitə yol infrastrukturundan başlayır: "Son illər ölkə rəhbərliyinin tapşırığı ilə bölgələrimizdə yol infrastrukturunu yüksək səviyyəyə çatdırılıb. Bu da yerli və xarici turistlərin on ucaq kəndlərə belə səyahət etmələrinə imkan verir".

Ekspert bildirir ki, pandemiya zamanı quru sərhədlərin bağlanması yerli sakinlərimizin respublikamızın bölgələrinə daha çox maraq göstərməsinə səbəb olub: "Lakin qonşu dövlətlərlə müqayisədə, ölkə daxilində səyahətlə bağlı qiymətlər və xidmətlər arzuolunan deyil. Bölgələrimizdə fəaliyyət göstərən turizm kompleks və mehmanxanalar turistlərə daha yaxşı xidmət göstərəndə məqsətlərinə nail olurlar. Ona görə investoqlar da aşağı büdcəli hotellərin tikilməsinə önəm verməlidirlər".

Rəhman Quliyev onu da qeyd edir ki, kənd turizminin inkişafı yerli sakinlərin rifahının yaxşılaşdırılmasına xidmət edir: "Kəndlərdə yeni iş yerləri açılır. Bu, onların gəlirlərini artırır və sosial vəziyyətlərini yaxşılaşdırır. Turizm obyektləri kənd təsərrüfatı məhsullarının satışına daha çox üstünlük verməli, onları birbaşa kəndlilərdən idxal etməlidirlər. Bu həm də kənddən şəhərə köçün qarşısını almağa kömək edir".

İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən layihələr ölkəmizdə kənd turizminin inkişafına töhfə verəcək. Ekspert bu barədə deyir ki, Qarabağ və Şərqi Zəngəzurdə yeraltı təbii suların nəzərə alınması xarakterli sanatoriya sahələrinin inşasına daha çox üstünlük vermək lazımdır: "Bu bölgələrin havası elə müalicədir. Qarabağ və Şərqi Zəngəzurdə öksəriyyəti müalicəvi əhəmiyyəti olan 2 mindən çox bitki növü bitir. İşğaldan əvvəlki dövrdə Kəlbəcər İstisna sanatoriyası, Zəngilan Qotursu sanatoriyası fəaliyyət göstərirdi. Reklam olmasaydı və turizm bazarına çıxma bilmədiyimiz həmin vaxtlarda belə ildə 80 minə yaxın turist qəbul edirdik. Həmin termal suları laboratoriyalarda araşdıraraq görürük ki, müalicəvi əhəmiyyətinə görə Avropanın tanınmış sanatoriya sahələrindəki termal suların tərkibindən də qat-qat zəngindir. Bu imkanlara görə Azərbaycanı dünyaya şəfa ocağı kimi tanıdı bilərik".

Ülkar XASPOLADOVA,
"Azərbaycan"

Ermənistan beynəlxalq normalara və dəyərlərə məhəl qoymur

Dünyada "müharibə qanunları" deyilən bir ifadə var. Müharibə edən tərəflər, beynəlxalq normalarla tənzimlənən bu qanunlara əməl etməyə borcludurlar. Qanunlara əməl etmək özü bir əxlaqi dəyərdir. Özüna hörmət edən insanlar da, dövlətlər də bütün məqamlarda ona əməl edirlər. Təbii ki, söhbət əxlaqi olan insanlardan və dövlətlərdən gedir.

44 günlük Vətən müharibəsi zamanı dünya ölkəmizin hər tarixinə ədalətli müharibə aparmaq qaydasını da gətirdiyinin şahidi oldu. Azərbaycan Ordusunun zərbləri nəticəsində erməni uşağı ölmədi. Uşaq bağçası, xəstəxana, məktəb dağıdılmadı. Dinc əhalinin yaşadığı yer ordumuzun hədəfi olmadı...

Həç bir əxlaqi dəyərə sahib olmayan, bütün qanunlara məhəl qoymayan Ermənistan isə yenə öz dəst-xətinə sadiq qalaraq müharibə bölgəsindən uzaq şəhərlərimizi hədəfə aldı. Gənəni, Bərdəni raket atəşinə tutdu, günahsız insanları qanına qəltan etdi. Mingoşevləri, Bakıya raketlər atdı...

Ermənistan beynəlxalq normaları görməzəndə gəlir, nə insanlığa əməl edir, nə də müharibə qanunlarına. 30 il işğal altında saxladığı ərazilərimizə bir milyondan çox piyada və tank əleyhinə mina basdırmaqla məşğul oldular. Müharibənin bitmə-



sindən 2 ildən də çox vaxt keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə minalanmış ərazilərin daşığı xəritəsini verməkdən boyun qaçırlar. Xatırladaq ki, 2020-ci ilin noyabrından başlayaraq bugünkü işğaldan azad edilmiş 25460 hektar sahədən 14148 ədəd piyada əleyhinə, 7421 ədəd tank əleyhinə mina, 21531 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Müharibə bitdikdən sonra 2020-ci ildən bugünkü 268 nəfər vətəndaşımız mina partlamasından zərər çəkib. Onlardan 44 nəfəri həlak olub.

Bu azmış kimi, mənfur düşmən "sülhdən" danışmaq istəyən kimi ərazilərimizi yenidən minalamaqda davam edirlər. Noyabrın 21-də ordumuzun mühəndis-istehkam bölmələri Laçın rayonunun ərazisi olan Sarıbəbə yüksəkliyində 2021-ci ildə Er-

mənstanda istehsal edilmiş 350 ədəd PMN-G tipli piyada əleyhinə mina aşkar edilib.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşələri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbəbə yüksəkliyinin şimal istiqamətində basdırılmış ərazilərə baxış keçirilib.

Ermənistanın dünyaya ictimaiyyətini nə ilə çaşdıracağı məlumdur. Yəni özlərini yazıq göstərib, gözyaşı tökəcəklər. Yenə "yazıq erməni xalqı"nın müqəddəratından danışacaqlar. Belə yerdə deyiblər ki, "abırısından abırını, düşməndən torpağını qoru".

Elşən QƏNİYEV,
"Azərbaycan"

Naftalan qışa hazırlaşır



Naftalan Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı müxtəlif təsərrüfat sahələrinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrin icrası müzakirə edilmişdir.

Bununla bağlı keçirilən müşavirədə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək qış mövsümünə hazırlıqla bağlı görülmiş işlər haqqında ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, ölkəmizin

bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində də həm yerli sakinlərin, həm də şəhərə gələn turistlərin rahatlığının təmin edilməsi istiqamətində çoxsaylı infrastruktur layihələri həyata keçirilmiş, kommunal xidmətlərin maddi-texniki bazası möhkəmləndirilmişdir. Lakin qarşıda hələ görüləsi işlərin də olduğunu diqqətə çatdıran ŞİH-nin başçısı ayrı-ayrı təsərrüfat rəhbərlərinə tapşırıqlar vermişdir.

Müşavirədə payız-qış mövsümü ilə əlaqədar şəhər icra hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı xidmət sahələrinin sort havalarda xüsusi rejimdə çalışmaları, yarana biləcək problemlərin aradan qaldırılması və operativ tədbirlərin görülməsi üçün qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir.

Sonra söz xidmət sahələrinin rəhbərlərinə verilmişdir. Onlar qış mövsümünə hazırlığın yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzələri ilə çıxış etmişlər.

Müzakirələr zamanı mövsümi məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"



COVID-19 yenidən yayılmağa başlayıb

Bəzi ölkələrdə epidemioloji vəziyyət pisləşib

Üç ilə yaxındır dünyanın mübarizə apardığı COVID-19 yenidən yayılma sürətini artırır. Əgər bu belədən yaxamızı qurtardığımızı düşünürdüksə, qeydə alınan son statistikalar vəziyyətin yenidən ağırlaşdığını göstərir. Yoxluma, əsasən, Çin, ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya da yüksəlmə xətlə artır.

Çində COVID-19-la bağlı vəziyyət oktyabrın sonlarından etibarən gərginləşib. Yoxluması, əsasən, Pekin, Quancou və Çonçin şəhərlərində qeydə alınıb. Bəzi bölgələrdə tam və ya məhəllələr üzrə qapanmalar tətbiq olunub. 19 milyon əhalisi olan Quancounun 8 rayonunda, Çonçinin isə 11 rayonunda qapanma elan edilib. Paytaxt Pekində koronavirusa yoluxma hallarının artması səbəbindən park, muzey və ticarət mərkəzlərinə giriş bağlanıb, şəhərlərarası səyahətlər məhdudlaşdırılıb. Təhsil ocaqlarında distans təhsil tətbiq olunub. Bununla yanaşı, ölkənin digər ərazilərində əhali kütləvi olaraq koronavirus testindən keçirilir.

Çində koronavirusa təkcə noyabrın 25-də 32 min 943 yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiyanın əvvəlindən bu ölkədə qeydə alınan ən yüksək göstəricidir. Ölkədə pandemiyanın hazırkı dalğasında sutkalıq yoluxma sayı isə 30 minə ötürüb.

Azərbaycanda vəziyyət qənaətbəxşdir

Klinik Tibbi Mərkəzin həkim-infeksiyonisti Aişə Kərimova bildirir ki, xüsusilə son iki həftə ərzində dünya üzrə yoluxma saylarında artım olsa da, Azərbaycanda vəziyyət qənaətbəxşdir: "Ölkəmizdə son günlər koronavirusa yoluxmada artım müşahidə olunmur. Demək olar ki, koronavirusla bağlı günlük müalicələr yoxdur".

Həkim-infeksiyonist deyir ki, xəstəliyən əlamətlərində dəyişiklik müşahidə edilmiş: "Digər ölkələrdə COVID-19-a yoluxan xəstələrdə baş ağrıları, mədə-bağırsağ pozuntuları, hərərat, ağırlaşma hallarında isə pnevmoniya və öskürək kimi əlamətlər özünü büruzə verir. Bəzən koronavirusu simptomuz keçirən xəstələrə də rast gəlinir".


A.Kərimova qeyd edir ki, virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, vəziyyətin kəskinləşməməsi üçün vətəndaşlar diqqətli və tədbirli olmalıdırlar: "Vətəndaşlara qapalı məkanlarda çox olmamağı tövsiyə etsək də, hava şərtləri ilə əlaqədar bu, həmişə mümkün olmur. Qapalı məkanlarda olduqda insanlar sosial məsafəni qorumaq, gün ərzində gigiyena qaydalarına riayət etməlidirlər. Vitamin qəbuluna və gündəlik rasiona, mövsümə uyğun meyvə-tərəvəzin əlavə edilməsinə xüsusi diqqət yetirilməlidir".

Ülkar XASPOLADOVA,
"Azərbaycan"

İŞİMİZ, GÜZƏRANIMIZ

Bu il Azərbaycanda ÜDM istehsalı rekord həddə çatacaq

Prezident İlham ƏLİYEV: "Bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq"



lan işlər güclü maliyyə zəmini yaratmışdır. "O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət apararaq və beynəlxalq müstəqil ölkə kimi özümüzü təsdiqləyək".

"Əsrin müqaviləsi"ndən sonra müəllifi Ulu Öndər Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri böyük rol oynamışdır. Yeni global layihələrə yol açılmış, maddi imkanlarımız artmış, Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilmişdir.

Bu gün dünyada gedən proseslər enerji təhlükəsizliyinin vacib amillərindən olduğunu göstərir və Azərbaycanın üstünlüyü, əlbəttə, ondadır ki, təbii sərvətləri malikdir. Amma unutmaq ki, təbii sərvətləri bizimkindən qat-qat çox olan ölkələr var. Lakin onların heç də hamısı sərvətlərindən səmərəli şəkildə istifadə edə bilmir.

Zəngin neft-qaz yataqları olan elə ölkələr var ki, yoxsulluq şəraitində yaşayırlar. Sərvətləri onlara fəlakət gətirir.

Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc deməkdir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük oynayır.

Prezidentin dediği kimi: "Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. İlk növbədə ən həssas qruplar bu imkanlardan faydalandılar, o cümlədən keçmiş məcburi köçkünlər. Məhz onlar Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş 300 mindən çox ev və mənzillə təmin edilmişdir. Eyni zamanda neft-qaz layihələrimiz bizim beynəlxalq mövqelərimizi

mizi də gücləndirdi. Çünki xüsusilə indiki şəraitdə, bugünkü gündə Azərbaycanın infrastrukturunu, nəqliyyat, enerji infrastrukturunu bir çox ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Əlbəttə ki, geosiyasi imkanlarımız artıqca ölkə maraqları daha da dolğun şəkildə təmin edilir, müxtəlif qitələrdə bizim dostlarımızın sayı artır".

Eyni zamanda yoxsulluq əhəmiyyətli dərəcədə azalmışdır. Hətta pandemiya dövründə vəziyyət bir qədər dəyişsə də, sonra görülən işlər nəticəsində minimum əməkhaqqının, pensiyaların minimum məbləği müntəzəm olaraq artırılmışdır. Başqa sözlə, dünya miqyasında yüksək göstəricilərə nail olunmuşdur. İqtisadi-maliyyə sektorundakı şəffaflıq, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektoruna yerli və xarici sərmayələrin cəlb edilməsi əsas prioritetlər sırasında qalmaqdadır. Odur ki, hələ görüləsi işlər də çoxdur. Bu səbəbdən də dövlət başçısı diqqəti bir sıra vacib məsələlərə yönəldərək demişdir: "İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcmiyyətinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək".

Qarşıdakı bütün məqsədlərə çatmaq, o cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz qüvvəmizlə yenidən qurmaq üçün iqtisadiyyatımız daim güclü olmalıdır. Prezident İlham Əliyevin dediği kimi: "Bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır".

Flora SADIQLI, "Azərbaycan"

Əmək müqavilələrinin sayı artıb

Əməkhaqqı fondunda da artım qeydə alınıb

Məşğulluq imkanlarının artırılmasına, eləcə də qeyri-rəsmi məşğulluğun leqallaşdırılmasına yönəldən kompleks tədbirlər əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi ilə nəticələnir.

Bu ilin 10 ayında ölkəmizdə əmək müqavilələrinin sayı 43 min və ya 2,6 faiz artaraq 1 milyon 727 min 909 müqavilə təşkil edib.

Ardıcıl sosial islahatlar, o cümlədən əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunun da davamlı artımına imkan verir.

2022-ci ilin yanvar-oktyabr aylarında əməkhaqqı fondunda 19 faiz artım qeydə alınıb. Ümumilikdə son 4 ildə əmək müqavilələrinin sayında 30 faiz, əməkhaqqı fondunda 2,2 dəfə artım baş verib.



"SOCAR Petroleum" QSC-də nəzarət tədbirlərinə başlanılıb

"SOCAR Petroleum" QSC-nin müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkə ərazisində satılan yanacaqın keyfiyyət və həcm normativlərinə əməl edilməsi üzrə nəzarət tədbirlərinə başlayıb.

Azərbaycan Metrologiya İnstitutu (AzMI) və Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) tərəfindən "SOCAR Petroleum" QSC-yə məxsus neft terminaları və yanacaq doldurma məntəqələrində (YDM) yanacağın keyfiyyəti və buraxılış həcmi üzrə yoxlama tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu çərçivədə saxlanma və daşıma da daxil olmaqla, satış zəncində yanacağın keyfiyyətinin müəyyən edilməsinə normalivlərə uyğunluğunun müəyyən edilməsi, həmçinin YDM-lərdə satış zamanı istismar olunan ölçmə vasitələrinin metroloji yoxlanılması və digər müvafiq fəaliyyətlərin icra olunması planlaşdırılır. İstehlakçı hüquqlarının qorunmasına xidmət edən bu tədbirlər yanacağın istehsalı və ya idxalı prosesindəndən başlayaraq istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələləri əhatə edəcək.

"AzərEnerji" cənub bölgəsinin enerji təminatını gücləndirir

42 il əvvəl tikildiyindən istismar müddətini dəfələrlə keçən, artan tələbatı qarşılamaq funksiyasını yerinə yetirə bilməyən, cənub bölgəsi üçün xüsusi önəm daşıyan sistem əhəmiyyətli 110/35/6 kilovoltluq "Masallı" yarımstansiyası "AzərEnerji" tərəfindən sökülərək tam yenidən qurulur.

Bununla yanaşı, yüksək gərginlikli 110 kilovoltluq 4-cü və 5-ci "Masallı" hava xətləri əsaslı şəkildə təmir edilir. Qurumun Mətbuat xidmətinin verdiyi məlumata görə, Masallı, Yardımlı, qismən Lerik və Cəlilabad rayonlarındakı bir çox yerləri elektrik enerjisi ilə təmin edən "Masallı" yarımstansiyasında illərlə yağış və qar altında qalan 35 və 10 kilovoltluq açıq paylayıcı qurğular qapalı şəkildə yenidən formalaşdırılır. Bunun üçün yeni rəqəmsal idarəetmə mərkəzi tikilir. Regionun perspektiv inkişafı ilə əlaqədar 110 kilovoltluq şəbəkənin genişləndirilməsi məqsədilə yarımstansiyanın 110 kilovoltluq Açıq Paylayıcı Qurğusu yeni-



dən qurulmaqla yanaşı genişləndirilir və əlavə 2 ödəd ehtiyat çıxış yuvası yaradılır. Yarımstansiyanın dördüncü sənaye inqilabına uyğun, müasir tələblərə cavab verən şəkildə yenidən qurulması ilə qəzaların qarşısını almasına, yarımstansiyadan qidalanan tələbatçıların daha etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, avtomatik idarəetməyə və şəbəkədə texniki itkilərin minimuma endirilməsinə nail olunacaqdır.

Ölkə üzrə 285 min tondan çox pambıq yığılıb



Son məlumata görə, fermerlər tərəfindən kondisiya çəkildə 285743 ton pambıq yığılaraq tedarük məntəqələrinə təhvil verilib.

Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 27,4 sent/ha təşkil edir. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Törtər, Yevlax və Zərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir. Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq öki ni aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonlarının ərazisində öklüb. Bu rayonların ərazisində pambıq öklənin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq öki sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.

Ötən ay ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Cari ilin oktyabrında Azərbaycana idxal olunan avtomobillərin sayı 5591, dəyəri isə 85 milyon 337 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 12-si sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərriqli nəqliyyat vasitəsi, 5037-si, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobil və digər mühərriqli nəqliyyat vasitəsi, 499-u yük daşımaq üçün, 43-ü isə xüsusi təyinatlı mühərriqli nəqliyyat vasitələridir.

Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunda son tamamlanma işləri aparılır

Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.

Hazırda yolboyu üfqi nişanlanma xətlərinin çəkilişi, zəruri yollu nişanların və təhlükəsizlik soddələrinin quraşdırılması, həmçinin çiyin hissələrin bərkidilməsi işləri aparılır.

Qeyd edək ki, H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 km təşkil edir. Tikinti işləri notcasında yolun mövcud eni 15 m-dən 23-26, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə

qədər genişləndirilib. Görülən işlər çərçivəsində marşrut boyu gəriyə dönmə hissələrinin, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində piyada səkəllərinin və yeni işıqlandırma sistemlərinin yaradılması işləri aparılıb.

Layihə üzrə yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımlarının inşası yekunlaşıb, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsinə təmin etmək istiqamətində yolun 3,8-ci km-də yerüstü piyada keçidi inşa edilib. Keçidin uzunluğu 30, eni isə 3,5 metrdir.

Yaxın günlərdə yol müasir görkəmdə tam olaraq vətəndaşların istifadəsinə verilecək.



Kimin kim olduğu iqtisadi münasibətlərdən də bilinir

Azərbaycanla Serbiya arasında qarşılıqlı etimada və səmimi dostluğa söykənən iqtisadi əlaqələr qurulur

Prezidentin mövqeyidir: Azərbaycan iqtisadiyyatın inkişafında ilk növbədə dost ölkələrlə əməkdaşlığı dərinləşdirməkdir. Çünki müasir dünyanın siyasi və iqtisadi müstəvilərində baş verən hadisələrin bir-biri ilə sıx vəhdət təşkil etməsi ilə yanaşı, qarşılıqlı asılılıqları da var. Azərbaycan da iqtisadiyyatın mərhələli islahatlara söykənən sürətli inkişafı həm də beynəlxalq iqtisadi əlaqələrin dərinləşməsi və daha dayanıqlı olması ilə şərtlənir.

Bu baxımdan Prezident İlham Əliyevin Serbiyaya səfəri və bu səfər zamanı iqtisadi əlaqələrin yeni perspektivlərinin təyin olunması xüsusi əhəmiyyət kəsb edir. Müstəqilliyimizin yaşının çox olmasına baxmayaraq, biz artıq dünya düzənində güclü, sanballı və məsuliyyətli iqtisadi tərəfdaşdır. Üstəlik, erməni faşistləri üzərində çaldığımız möhtəşəm qələbə ölkəmizin hansı qüdrət və güc sahibi olmasını sərgiləyir. Aparığımız iqtisadi islahatlar, qazandığımız nailiyyətlər və dünya bazarlarında getdikcə güclənən mövqeyimiz bizə iqtisadiyyatın demək olar ki, bütün istiqamətlərində əlaqələrin genişlənməyən imkan yaradır.

Serbiya Azərbaycanla uzaqda yerləşsə də, hər iki dövlətin bənzərlikləri və ortaq nöqtələri çoxdur. Ölkələrimizin ərazi bütövlüyünü



olsa da, onun sözü bizim üçün yerlərdir. Çünki biz onun sözüne hər hansı imzadan daha çox inanırıq. O, nöyi deyirsə, mənim üçün kifayətdir, bilirik ki, bu, belə də olacaqdır. Bu, bizim üçün həqiqətən də vacibdir". Məhz bu keyfiyyətlərə görə Serbiya Azərbaycana daha çox inanır və etibar edir, iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlığa hazır olduğunu bildirir.

Müzakirələrin nə dərəcədə ciddi olduğunu anlamaq üçün onu qeyd etmək kifayətdir ki, Serbiya Prezidenti bir neçə nazirin müşayiəti ilə qarşıdakı 20 gündə Azərbaycana qeyri-rəsmi, lakin çox mühüm səfərə gələcək. İki dövlətin qarşılıqlı əlaqələrinin inkişafında Serbiya Prezidenti Aleksandar Vuçiqin on böyük arzusu nədir? Bunu onun özü belə deyib: "Ölkəmizin təhlükəsizliyini təmin edəcəyik, ən azı cənab Əliyevin Azərbaycan üçün etdiklərinin yarısını edəcəyik".

Azərbaycanla Serbiya arasında imzalanmış sənədlər ikitərəfli əlaqələrin hüquqi bazasını yaradır və ciddi iqtisadi perspektivlərin formalaşmasına təkan verir. Azərbaycan Prezidenti beynəlxalq iqtisadi əlaqələrin qurulmasında və inkişafında doğmalar və yadlar arasında seçimin müəyyən edilməsini də vacib sayır: "Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkə-

Bahadır İMANQULİYEV, "Azərbaycan"



Lənkəran Dövlət Universiteti açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir:
Lənkəran Dövlət Universiteti Füzuli küçəsi, 170 A ünvanında yerləşən I tədris korpusunun həyətində yerləşən Aqrar fakültəsi üçün Baytarlıq klinikasının ləhiyyə çizgiləri və ləhiyyə smetasının hazırlanması.
Tender iştirakçıları <https://www.etender.gov.az> dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalar vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənləşdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük verilməlidir.
İştirak haqqının ödənilməsi yalnız "ASAN ödəniş" vasitəsilə həyata keçirilə bilər. Portal üzərindən müsabiqəyə daxil olduqdan sonra "ASAN ödəniş et" düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödəniş etdikdən sonra müsabiqədə iştirak etmək olar.
İştirak haqqı - 100.00 (bir yüz) AZN
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəqvizitləri (sənədin əsl skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir).
2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra on azı 45 bank günü qüvvədə olmalıdır).
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyəti dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (arayış 2022-ci ilin dekabr ayı ərzində verilmis olmalıdır və məlgöndörün öz öhdəliklərinin yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir, həmçinin arayıf verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır).
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2021-ci il üzrə).
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsl skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir). Bank arayışı 2022-ci ilin dekabr ayı ərzində verilmis olmalıdır.
7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə sərəfəsini, etibarlılığının olması (İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığının, təcrübəsinin və ixtisaslı kadrların mövcudluğu barədə təsdiq edici

sənədlər təqdim edilmişdir (büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və mövcud sertifikatları).
8. Satınalma müqaviləsinə bağlamaq səlahiyyətinin olması. Məlgöndörün (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti (sənədin notarial qaydada təsdiq edilməsi mütləqdir).
9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Dövlət Statistika Komitəsindən alınmalıdır). Sənədin əsl skan edilmiş və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir).
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması. Məlgöndörün (podratçı) uçotda olduğu vergi orqanından alınır (Əgər sənəd elektron formada alınsa, notarial qaydada təsdiq edilməsi mütləqdir). Arayış 2022-ci ilin dekabr ayı ərzində verilmis olmalıdır.
11. Müflis elan olunmaması, əmlakı üzərinə habs qoyulmaması, ödəniş yonəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması şəxs olmaması. Məlgöndörün (podratçı) uçotda olduğu vergi orqanından alınır (Əgər sənəd elektron formada alınsa, notarial qaydada təsdiq edilməsi mütləqdir). Arayış 2022-ci ilin dekabr ayı ərzində verilmis olmalıdır.
12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərin idarə edənlərinin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; Məhkumluq haqqında arayış (DİN və ya "ASAN xidmət" mərkəzlərindən).
13. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə.
14. Digər müvafiq sənədlər (Əsas şərtlər toplusunda müəyyən edilmiş müvafiq sənədlər).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderlə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 dekabr 2022-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 26 dekabr 2022-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 27 dekabr 2022-ci il saat 17:00-da açıqlanacaq. İddiaçıların təklifləri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına mürciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -124,80 (yüz iyirmi dörd manat səksən qəpik) **manat**
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) **manat**
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) **manat**

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

"Azpetrol" şirkəti sayca 97-cı yanacaq doldurma məntəqəsini Suqovuşan qəsəbəsində istismara verdi

Azərbaycanda ən böyük yanacaq doldurma şöbəsinə malik olan "Azpetrol" şirkəti, yanacaq doldurma məntəqələrinin sayını və əhatə dairəsini genişləndirməkdə davam edir.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 25-də "Azpetrol" şirkəti işğaldan azad olunmuş ərazilərdə 3-cü, respublika üzrə isə 97-ci yanacaq doldurma məntəqəsini istismara verdi. İşğaldan azad edilən ərazilərdə "Azpetrol" brendi altında fəaliyyət göstərən növbəti modul tipli yanacaq doldurma məntəqəsi Suqovuşan qəsəbəsi ərazisində yerləşir. Yeni yanacaq doldurma məntəqəsində A1-92, Premium və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. YDM ərazisində 4 yeni iş yeri yaradılıb. Beləliklə, "Ağalı YDM", "Hadrut YDM" və "Suqovuşan YDM"-nin işçilərini nəzərə alaraq, "Azpetrol" şirkəti işğaldan azad edilmiş ərazilərdə artıq 13 daimi iş yerinin açılmasını təmin edib. "Azpetrol" şirkətinin ilk yanacaq doldurma məntəqəsi - "Spartak" 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ün-



vanında açılıb. "Azpetrol" şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 97 yanacaq doldurma məntəqəsi, 2 maye qaz doldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişin daşıma xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sixılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanması üçün 3 neftbazası, yanacaqdaşıyan maşınlar üçün avtoqaz, yanacağın yanacaq doldurma məntəqələrində fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaq doldurma məntəqələrində 4 sixılmış təbii qaz doldurma postu, 3 maye qaz doldurma postu və 17 elektromobilin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə işə obyektləri (kafə, avtoyuma, market) fəaliyyət göstərir.

Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb



İşğaldan azad edilmiş Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmrinə əsasən TƏBİB-in tabeliyindəki Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tabeliyində yaradılıb.

Mərkəz altı otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətinə olacaq. Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 10 minə qədər vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrə təmin edilib. Mərkəzdə təcili və təcirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və ambulanla tam təchiz olunub. Mərkəzin açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri iştirak ediblər.

Makron cinayətdə ittiham edilir

Fransada prezidentin qanunsuz maliyyə kampaniyası araşdırılır

Fransanın Milli Maliyyə Prokurorluğu ölkə prezidenti Emmanuel Makrona qarşı təhqiqatə başlayıb. Bu barədə yerli "Parisien" qəzeti xəbər verir.



Məlumat əsasən, prokurorlar 2017-ci il prezidentlik kampaniyasını Amerikanın "McKinsey" konsaltinq firması tərəfindən qeyri-qanuni olaraq maliyyələşdirilməsi ilə bağlı faktları ortaya çıxardığı üçün araşdırırlar. İstintaq Makron və "McKinsey" arasında əlaqələri üzə çıxarmağı planlaşdırır. Fransız prokurorluğu bu işdə "favoritlik" və "qanunsuz seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi"nin olub-olmamasını yoxlayacaq.

Bundan əvvəl Amerikanın "McKinsey" konsaltinq şirkətinin eyni vaxtda Rusiyanın "Rostex" dövlət korporasiyası, həm də ABŞ Müdafiə və Kəşfiyyat Nazirliyi ilə əməkdaşlıq etdiyi bildirilir. ABŞ-nin Rusiyadakı Ticarət Palatasının keçmiş rəhbəri Skott Bleklin hesab edir ki, "Rostex"ə məsləhətlər verməklə şirkət, ABŞ hökuməti üçün gördüyü işləri nəzərə alaraq, "özünü potensial riskli vəziyyətə salıb". Eyni zamanda "McKinsey" şirkətinin rəhbərliyi Rusiyadakı son fəaliyyətlərdə və ABŞ-nin federal agentlikləri ilə bağlanmış müqavilələrdə maraqların toqquşmasını görmür. Şirkətin sözcüsü Nil Greys izah edib ki, onlar maraqların toqquşması ilə bağlı

məsələlər də daxil olmaqla, ABŞ-nin bütün müqavilə qanunlarına əməl edirlər. Paytaxt qəzetinin xəbərinə görə, ölkənin Milli Maliyyə Prokurorluğu noyabr ayında ibtidai istintaqa başlayıb və araşdırma üç hakimə həvalə edilib. Onlardan biri 2017-ci ildə keçmiş baş nazir Fransua Fiyona qarşı ittihamlar irəli sürən Serj Turnyordur. 5 il öncə aparılmış araşdırma görə, Fransua Fiyon prezidentlik uğrunda seçki yarışından geri çəkilməli oldu, baxmayaraq ki, rəy sorğularına görə, onun Emmanuel Makronu qabaqlamaq şansı var idi...
R. HİHALOĞLU, "Azərbaycan"

Dağlıq ərazilərdə qar yağacağı gözlənilir

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bozi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 14-16° isti, raitinin dəyişkən buludlu olacağı, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bozi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 14-16° isti, Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bozi yerlərində ararib yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olaca-

rınə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaq doldurma məntəqələrində 4 sixılmış təbii qaz doldurma postu, 3 maye qaz doldurma postu və 17 elektromobilin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə işə obyektləri (kafə, avtoyuma, market) fəaliyyət göstərir.

Sinoptiklərdən xəbərdarlıq: Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək

Bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra noyabrın 27-şi gündüzdən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, noyabrın 28-i gündüzdək şimal küləyinin əsəcəyi, ararib 20-23 metr/saniyyəyədək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 29-dan dekabrın 2-dək

isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntılardan intensivləşəcəyi ehtimalı var. Havanın temperaturunun gündən-günə enərək gündüz saatlarında 7-9° isti olacağı ehtimal edilir. Qeyd edək ki, hazırda havanın temperaturu iqlim normasından 7° yüksəkdir. Noyabrın 26-şı şimal və qərb rayonlarında başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ararib yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntılardan intensivliyinin artacağı ehtimal edilir. Şimal küləyi əsəcək, noyabrın 27-28-də ayrı-ayrı yerlərdə ararib saniyədə 20-25 metrə qədər güclənəcək. Noyabrın 28-dən başlayaraq havanın temperaturunun gündən-günə enəcəkdir. Belo ki, aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir. Qaylarda sululuğun artacağı proqnozlaşdırılır.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüldü.

22.09.2022-ci ilə qədər "Repar" MMC adı altında fəaliyyət göstərən (hazırda "Abadlıq Construction Group" MMC) şirkətə məxsus tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üçün 03 dekabr 2021-ci il tarixli, EL-543/2021 qeydiyyat nömrəli lisenziya itdiyi üçün etibarsız sayılır.

<p>BAŞ REDAKTOR Bəxtiyar SADIQOV</p>	<p>Ünvan AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p>Telefonlar Qəbul otağı - 539-68-71, Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavinləri - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68 İnsanitar siyasət şöbəsi - 538-56-60 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotolitrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəsiblik - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1 "Azərbaycan" qəzetinin kompüter mərkəzində yayılmışdır, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sözləşmələrlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p>	<p>Gündəlik qəzet Tiraj 6507 Sifariş 3315 Qiyməti 40 qəpik</p>
--	---	--	---	--	--